

AAA_3643#01#Q16#01Eduman testinin sualları**Fənn : 3643 İstilik texnikası**

1 Bu cihazların hansı ilə temperatur ölçülüür?

- termocütlərlə
- piknometrlə
- müqavimətli termometrlərlə
- pizometrlərlə
- civəli termometrlərlə

2 Selsi temperatur şkalası ilə Kelvin şkalası arasındaki əlaqə hansı düsturla ifadə olunur?

$$\textcircled{1} \quad T = \frac{t, {}^{\circ}\text{F} - 32}{1,8}$$

$$\textcircled{2} \quad t = t + 273$$

$$\textcircled{3} \quad {}^{\circ}\text{R} = 0,8t, {}^{\circ}\text{C}$$

$$\textcircled{4} \quad 273 - t$$

$$\textcircled{5} \quad t - 273$$

3 Texniki hesabatlarda hansı temperatur şkalasından istifadə edilir?

- Kelvin
- Selsi
- Faranheyd
- Reomyur
- Kelvin və Selsi

4 Qazın sıxlığı hansı cihaz vasitəsilə ölçülür?

- monometr
- barometr
- higrometr
- termometr
- piknometr

5 Qazın sıxlığının ölçü vahidi hansıdır?

$$\textcircled{1} \quad \frac{\text{mol}}{\text{kg}}$$

$$\textcircled{2} \quad \frac{\text{m}^3}{\text{K mol}}$$

$$\textcircled{3} \quad \frac{\text{kg}}{\text{m}^3}$$

$$\textcircled{4} \quad \frac{\text{KQ}}{\text{mol}}$$

$$\textcircled{5} \quad \text{O}$$

$$\frac{m^3}{kg}$$

6 Qazın molekul kütləsinin ölçü vahidi hansıdır?

$\frac{Qq}{m^3}$

$\frac{kq}{K \text{ mol}}$

$\frac{m^3}{m}$

$\frac{m^3}{K \text{ mol}}$

$\frac{OkQ}{K \text{ mol}}$

7 Qazın normal həcminin ölçü vahidi hansıdır?

$\frac{m^3}{K \text{ mol}}$

$\frac{m^3}{kg}$

$\frac{Qq}{m^3}$

$\frac{mol}{m^3}$

8 Xüsusi həcmin ölçü vahidi hansıdır?

$\frac{m^3}{kg}$

$\frac{Qq}{m^3}$

$\frac{m^3}{K \text{ mol}}$

$\frac{mol}{m^3}$

9 Texniki termodinamikada həcmin neçə növü vardır?

- dörd
- üç
- beş
- iki

bir

10 Qaz üçün işçi diaqramının adını və düsturunu göstərin:

- diaqramı, $l = i (s_2 - s_1)$;
- diaqramı, $l = T (s_2 - s_1)$;
- diaqramı, $l = d (i_2 - i_1)$
- diaqramı, $l = p (T_2 - T_1)$;
- diaqramı, $l = p (v_2 - v_1)$;

11 Su buخارı üçün ən yaxşı hal tənliyi hansıdır?

- Teyt tənliyi
- Van- der - Vaals tənliyi
- universal tənlik
- Vukaloviç- Novikov tənliyi
- virial tənlik

12 Vukaloviç- Novikov tənliyi hansı qazlar üçündür?

- ideal qazlar
- qeyri polyar qazlar
- polyar qazlar
- Van-der-Vaals qazları
- assosiasiya edən qazlar

13 Pv – diaqramında prosesin əyrisi ilə absis oxu altındaki sahə nəyi verir?

- Sistemə verilən və ya alınan istilik miqdarını
- Qazın kinetik enerjisini
- Daxili enerjini
- Sistemə verilən istilik miqdarını
- Proseslərdə görülən işi

14 pV diaqramı nə üçün işçi diaqramı adlanır?

- hündürlük işi göstərir
- koordinat işi göstərir
- sahə işi göstərir
- absis işi göstərir
- koordinatlar işi göstərir

15 Hansı ölkələrdə Faranheyd temperatur şkalasından istifadə edilir?

- İtaliya, Fransa
- ABŞ, İngiltərə
- ABŞ, Fransa
- İngiltərə, Almaniya
- İngiltərə, İspaniya

16 Van-der-Vallas tənliyinin ifadəsi hansıdır?

$$\text{Q} = \frac{a}{\rho}(v - b)(P - v) = RT ;$$

$(P - \frac{a}{v^2})(v - b) = RT;$

$(P - v)(v - b) = RT;$

$(P + \frac{a}{v^2})(v - b) = RT;$

17 Real qazların virial əmsallı tənliyi hansıdır?

$Pv = \rho R(1 + \frac{A}{v^2} + \frac{B}{v^4} + \dots)$

$Pv = mT(1 - \frac{A}{\rho} - \frac{B}{\rho^2} + \dots);$

$Pv = mR(1 - \frac{A}{v} - \frac{B}{v^2} + \dots);$

$Pv = RT(1 - \frac{A}{v} - \frac{B}{v^2} + \dots);$

$P\rho = RT(1 + \frac{A}{\rho} - \frac{B}{\rho} + \dots);$

18 Qazın genişlənmə işini hesablamaq üçün hansı ifadədən istifadə etmək lazımdır?

$Q = vd;$

$Q = vdp;$

$Q = -vdp$

$Q = Pdv;$

$Q = vdu;$

19 $p+a/v^2(v-b)=RT$ ifadesi hansı hal tenliyidir?

Düpər hal tənliyi

Hirn hal tənliyi

universal hal tənliyi

virial hal tənliyi

Van-der-Vaals hal tənliyi

20 Qaz sabitinin ölçü vahidi hansıdır?

$\frac{C}{m^3 \cdot kg}$

$\frac{C}{kg \cdot K}$

$\frac{C}{m^3 \cdot K}$

$\frac{C}{Vt}$

$\frac{C}{m^2 \cdot K}$

21 M mol ideal qaz üçün hal tənliyinin düsturu hansıdır?

$\text{Q}V_\mu = M\cancel{\mu}RT$

$\text{Q}V = M\mu RT$

$\text{O}\nu = RT$

$\text{Q}V_\mu = \cancel{\mu}RT$

$\text{O}V = GRT$

22 1 K mol ideal qaz üçün hal tənliyinin düsturu hansıdır?

$\text{O}\nu = RT$

$\text{Q}V_\mu = \cancel{\mu}RT$

$\text{Q}V_\mu = M\cancel{\mu}RT$

$\text{Q}V = M\mu RT$

$\text{O}V = GRT$

23 İxtiyari miqdarda ideal qaz üçün hal tənliyinin düsturu hansıdır?

$\text{O}\nu = RT$

$\text{O}V = GRT$

$\text{Q}V_\mu = M\cancel{\mu}RT$

$\text{O}V = M\mu RT$

$\text{Q}V_\mu = \cancel{\mu}RT$

24 1 kq ideal qaz üçün hal tənliyi düsturu hansıdır?

$\text{O}\nu = RT$

$\text{O}V = GRT$

$\text{Q}V_\mu = \cancel{\mu}RT$

$\text{O}V = M\mu RT$

$\text{Q}V_\mu = M\cancel{\mu}RT$

25 Adiobat göstəricisi (k) eksperiment yolu ilə təyin edildikdə xətanın qiymətləndirilməsi hansı düsturla təyin edilir?

$$\text{E}_k = \frac{3\Delta P}{P_2}$$

$$\text{E}_k = \frac{P_2}{P_1 - P_2}$$

$$\text{E}_k = \frac{\Delta P}{P_1 - P_2}$$

$$\text{E}_k = \frac{2\Delta P}{P_1 - P_2}$$

$$\text{E}_k = \frac{2\Delta P}{P_1}$$

26 Entalpiyanın mənası nədir?

- dondurmaq
- buxarlaşdırmaq
- qızdırmaq
- soyutmaq;
- əritmək;

27 Termodinamikanın birinci qanununu kim kəşf edib?

- R.Mayer
- S. Kärno
- V. Tomson
- R.Klauzius
- Nernst

28 1 kq qazın xarici potensial enerjisi hansı kəmiyyətdən asılıdır?

- təzyiq
- hündürlük
- kanalın uzunluğu
- kanalın eni
- sıxlıq

29 İdeal qaz üçün entalpiya hansı parametrlərdən aslidir?

- $i = f(mR)$
- $i = f(P);$
- $i = f(T);$
- $i = f(v);$
- $i = f(\rho);$

30 Entalpiyanın ölçü vahidini göstərin:

- Coul/m³
- Coul /mol
- Coul /san
- Coul/kqK
- Coul/kq

31 Termodinamikanın birinci qanununa əsasən qaza verilən istiliyi tapmaq üçün hansı parametrlər verilməlidir?

- daxili enerji və genişlənmə işi;
- entalpiya və genişlənmə işi;
- entropiya və daxili enerji
- entalpiya və daxili enerji;
- entropiya və entalpiya;

32 Termodinamikanın birinci qanununun əsas müddəası nədir?

- iş istiliyə asan çevrilir;
- istilik işə ekvivalent çevrilir;
- istilik işə tam çevrilir
- iş istiliyə ekvivalent çevrilmir;
- istilik işə tam çevrilə bilmir;

33 Termodinamik prosesin dönən olması üçün hansı şərt lazımdır?

- qaz termiki tarazlıqda olmalıdır
- mühitə istilik itkisi olmalıdır;
- porşenlə silindr divarı arasında sürtünmə olmalıdır;
- qaz termodinamik tarazlıqda olmalıdır;
- qaz dinamik tarazlıqda olmalıdır

34 Qazlarda gedən proseslərin dönən olması üçün hansı əsas şərt lazımdır?

- mexaniki itkilər olmamalıdır
- istilik itkiləri olmamalıdır
- qaz dinamik tarazlıqda olmalıdır
- qaz termiki tarazlıqda olmalıdır
- qaz termodinamik tarazlıqda olmalıdır

35 1 kq qazın xarici kinetik enerjisi hansı kəmiyyətdən asılıdır?

- temperatur
- kütlə;
- sıxlıq;
- sürət;
- təzyiq;

36 Real qazın daxili enerjisi hansı cüt parametrlərdən birbaşa asılıdır?

- temperatur və təzyiq
- entalpiya və entropiya
- entalpiya və temperatur
- entalpiya və təyziq
- entropiya və sıxlıq

37 Qazın işinin işaretisi nə zaman mənfi olur?

- qazın təzyiq və temperaturu artdıqda
- qaz sıxıldıqda
- qaz genişləndikdə
- qazın temperaturu artdıqda
- qazın təzyiqi yüksəldikdə

38 Qazın işinin işaretisi nə zaman müsbət olur?

- qazın təzyiq və temperaturu artdıqda
- qaz genişləndikdə
- qaz sıxıldıqda

- qazın temperaturu artıqda
- qazın təzyiqi yüksəldikdə

39 Qaz hansı şəraitdə iş görür?

- qazın həcmi dəyişmədikdə
- qazın həcmi dəyişdikdə
- qazın həcmi sabit qaldıqda
- qazın təzyiqi dəyişdikdə
- qazın temperaturu dəyişdikdə

40 Universal qaz sabitinin ölçü vahidi hansıdır?

- $\frac{C}{kq \cdot K}$
- $\frac{C}{K \cdot mol \cdot K}$
- $\frac{C}{K \cdot mol}$
- $\frac{mol}{kq \cdot K}$
- $\frac{C}{m^3 \cdot K}$

41 Universal qaz sabitinin ədədi qiyməti nə qədərdir?

- $8314 \frac{C}{K \cdot mol \cdot K}$
- $8324 \frac{C}{K \cdot mol \cdot K}$
- $8314 \frac{C}{K \cdot mol \cdot K}$
- $8324 \frac{C}{mol \cdot K}$
- $8314 \frac{C}{kq \cdot K}$

42 Qaz sabiti nədən asılıdır?

- temperaturdan
- sıxlığından
- təzyiqdən
- qazın kütləsindən
- qazın növündən

43 Qaz sabitinin fiziki mənası nədir?

- istilik seli
- entalpiya
- iş
- istilik
- xüsusi istilik

44 Sabit təzyiqdə termodinamikanın I qanununun entalpiyadan asılı ifadəsi necədir?

$Q_{dp} = di + Pdv;$

$Q_{q_p} = di - Pdv;$

$Q_{dp} = dU - vdp$

$Q_i = dU + di;$

$Q_{dp} = di;$

45 Entalpiyanın p və T dəyişmələrinə görə tam diferensialını göstərin:

$di = \left(\frac{\partial i}{\partial p} \right)_T dp - \left(\frac{\partial i}{\partial T} \right)_p dT$

$di = \left(\frac{\partial i}{\partial p} \right)_T + \left(\frac{\partial i}{\partial T} \right)_p$

$di = \left(\frac{\partial i}{\partial p} \right)_T - \left(\frac{\partial i}{\partial T} \right)_p$

$di = \left(\frac{\partial p}{\partial i} \right)_T dp + \left(\frac{\partial T}{\partial i} \right)_p dT$

$di = \left(\frac{\partial i}{\partial p} \right)_T dp + \left(\frac{\partial i}{\partial T} \right)_p dT$

46 Entalpiyanın diferensial ifadəsini göstərin:

$di = du + pdv + vdp$

$di = du + pdv;$

$di = du + vdp;$

$di = du - pdv - vdp$

$di = du - pdv + vdp$

47 Entalpiya hansı ifadə vasitəsilə hesablanır?

$Qi = Tds + pdv;$

$Qi = Tds - vdp;$

$Qi = pdv + vdp$

$Qi = Tds - pdv$

$Qi = Tds + vdp$

48 Termodinamikanın I qanununun entalpiyadan aslı ifadəsi hansıdır?

$di = dU + vdp$

$di = dU + Pdv$

$Q_i = dU + C_p \rho$

$dq = di - vdp$

$dq = dU + Pdv$

49 Entalpiyanın ifadəsi hansıdır?

$i = U - Pv$

- $i = U - vT$
- $i = U + mR$
- $i = U + PT$
- $i = U + Pv$

50 Açıq proses üçün termodinamikanın I qanununun analitik ifadəsi necədir.

- $du = dl + \frac{\Delta\omega^2}{2}$
- $dq = du - dl;$
 $dq = dl + \frac{\Delta\omega^2}{2};$
- $dq = du + dl;$
- $dq = dl + dl';$

51 Termodinamikanın I qanununun diferensial ifadəsinin göstərin:

- $Q_l = C_v dT + vdp$
- $Q_q = C_p dT + pdv;$
- $Q_q = C_v dT - pdv;$
- $Q_l = C_v dT + pdv;$
- $Q_q = C_p dT - pdv;$

52 Daxili enerjinin diferensial ifadəsini göstərin:

- $Qu = Tds + pdv + vdp$
- $Qu = Tds - pdv;$
- $Qu = Tds + pdv;$
- $Qu = Tds - vdp;$
- $Qu = Tds + vdp;$

53 1 kq qazın gördüyü iş hansı düstur ilə hesablanır?

- $L = \int_{v_1}^{v_2} P \Delta v$
- $l = \int_{v_1}^{v_2} P d v$
- $L = \int_{v_1}^{v_2} P d v$
- $l = \int_{v_1}^{v_2} P \Delta v$
- $l = \int_{v_1}^{v_2} P \Delta v$

54 İstilik tutumlarına aid Mayer düsturu hansıdır?

$$\textcircled{C}_p = C_u + \mu C$$

$$\textcircled{Q}_p = C_u + l$$

$$\textcircled{Q}_p = C_u - R$$

$$\textcircled{Q}_p = R - C_u$$

$$\textcircled{Q}_p = C_u + R$$

55 Orta integral istilik tutumu hansı düstur vasitəsilə hesablanır?

$$\textcircled{O} \quad C_m \Big|_{t_1}^{t_2} = \frac{C_m \Big|_0^{t_2} \cdot t_2 + C_m \Big|_0^{t_1} \cdot t_1}{t_2 - t_1}$$

$$\textcircled{O} \quad C_m \Big|_{t_1}^{t_2} = \frac{C_m \Big|_0^{t_1} \cdot t_1 - C_m \Big|_0^{t_2} \cdot t_2}{t_1 - t_2}$$

$$\textcircled{O} \quad C_m \Big|_{t_1}^{t_2} = \frac{C_m \Big|_0^{t_2} \cdot t_2 - C_m \Big|_0^{t_1} \cdot t_1}{t_2 - t_1}$$

$$\textcircled{O} \quad C_m \Big|_0^{t_2} = \frac{C_m \Big|_0^{t_2} \cdot t_2 - C_m \Big|_0^{t_1} \cdot t_1}{t_2 - t_1}$$

$$\textcircled{O} \quad C_m \Big|_0^{t_1} = \frac{C_m \Big|_0^{t_2} \cdot t_2 - C_m \Big|_0^{t_1} \cdot t_1}{t_1 - t_2}$$

56 Mol istilik tutumu ilə həcm istilik tutumu arasında olan əlaqə hansı düstur ilə ifadə olunur?

$$\textcircled{Q}C = \mu \cdot C'$$

$$\textcircled{O} \quad \mu C = \frac{\mu}{\rho} C'$$

$$\textcircled{O} \quad \mu C = \frac{\mu}{v} C'$$

$$\textcircled{O} \quad \mu C = \frac{C'}{\mu \cdot \rho}$$

$$\textcircled{Q}C = \mu \cdot \rho \cdot C'$$

57 Həcm istilik tutumu ilə kütlə istilik tutumu arasında olan əlaqə hansı düstur ilə ifadə olunur?

$$\textcircled{O} \quad C' = \frac{C}{\rho}$$

$$\textcircled{Q}' = v \cdot C$$



$C' = \rho \cdot C$

$Q' = V \cdot C$

$\frac{C'}{v} = \frac{C}{v}$

58 Mol istilik tutumunun ölçü vahidi hansıdır?

$\frac{QC}{kq}$

$\frac{OKC}{m^3 \cdot K}$

$\frac{OKC}{kq \cdot K}$

$\frac{QC}{K}$

$\frac{KC}{Kmol \cdot K}$

59 Həcm istilik tutumunun ölçü vahidi hansıdır?

$\frac{QC}{kq}$

$\frac{QC}{K}$

$\frac{OKC}{m^3 \cdot K}$

$\frac{OKC}{kq \cdot K}$

$\frac{KC}{Kmol \cdot K}$

60 Kütlə istilik tutumunun ölçü vahidi hansıdır?

$\frac{OKC}{m^3 \cdot K}$

$\frac{OKC}{kq \cdot K}$

$\frac{QC}{K}$

$\frac{QC}{kq}$

$\frac{KC}{Kmol \cdot K}$

61 Proses əmələ gəldikdə qazın daxili enerji dəyişməsini hesablamaq üçün hansı parametrlər məlum olmalıdır?

qazın başlangıç və son nöqtələrinin parametrləri

qabın başlangıç nöqtəsinin parametrləri və proses gedişi

- qazın son nöqtəsinin parametrləri və prosesin gedişi
- prosesin başlangıç və son nöqtələrinin parametrləri və prosesin gedişi
- heç birinin məlum olması vacib deyil

62 Qazın potensial enerjisi hansı parametrdən asılıdır?

- qazın temperaturundan və təzyiqindən
- qazın temperaturundan
- qazın təzyiqindən
- qazın həcmindən
- qazın xüsusi həcmindən

63 Qazın kinetik enerjisi hansı parametrdən asılıdır?

- qazın temperaturundan və təzyiqindən
- qazın xüsusi həcmindən
- qazın temperaturundan
- qazın təzyiqindən
- qazın həcmindən

64 Qazın daxili enerjisi neçə enerjinin cəmindən ibarətdir?

- bir
- iki
- dörd
- beş
- üç

65 Prosesin işini hesablamaq üçün aşağıdakılardan hansılar məlum olmalıdır?

- heç birisinin məlum olması vacib deyil
- prosesin başlangıç və son nöqtələrinin parametrləri, prosesin gedişi
- prosesin gedişi və prosesin başlangıç nöqtəsinin parametrləri
- prosesin başlangıç nöqtəsinin və son nöqtəsinin parametrləri
- prosesin gedişi və son nöqtəsinin parametrləri

66 Pv koordinat sistemində qapalı prosesin işi nəyə bərabər olur?

- heç bir sahəyə
- qapalı prosesin konturunun əmələ gətirdiyi sahəyə
- absis oxu ilə qapalı proses arasındaki sahəyə
- absis və ordinat oxu arasındaki sahəyə
- ordinat oxu ilə qapalı proses arasındaki sahəyə

67 Hansı prosesə adiabatik proses deyilir?

- $Q = 0;$
- $Q = P_b;$
- $dU = 0$
- $T = \text{const};$
- $v = \text{const};$

68 Hansı prosesə izotermik proses deyilir?

- $v = \text{const};$
- $P > 0;$
- $\rho = \text{const}$
- $T = \text{const};$
- $vT = \text{const};$

69 İzobarik prosesdə hansı parametr sabit qalır?

- P = const;
- v = const;
- Q = const
- T = const;
- ρ = const;

70 Hansı prosesə izoxorik proses deyilir?

- Pv = const
- P = const;
- P = const;
- Q = 0;
- v = const;

71 Mol istilik tutumunun ölçü vahidini göstərin:

- $\frac{mol \cdot K}{C}$
- $\frac{mol}{C}$;
- $\frac{C}{mol \cdot K}$;
- C;
- $\frac{K}{mol}$;

72 Həcm istilik tutumunun ölçü vahidini göstərin:

- $\frac{C}{kq \cdot K}$
- C;
- $\frac{C}{kq}$;
- $\frac{C}{m^3 \cdot K}$;
- $\frac{C}{m^3}$;
- $\frac{C}{K}$;

73 İstilik tutumunun ölçü vahidini göstərin:

- $\frac{C}{kq}$
- $\frac{C}{C}$;
- $\frac{C}{K}$;
- C · K;
- C

$$\frac{C}{m};$$

74 Bu düsturlardan hansı termodinamikanın birinci qanununu ifadə edir?

$Q = dU + l$

$Q = \Delta U + dl$

$Q = \Delta U - l$

$Q = \Delta U + l$

$Q = \Delta U$

75 Üç və çox atomlu qazlar üçün istilik tutumunun temperaturdan asılılığı hansı tənlik üzrə dəyişir?

- qeyri-xətti və loqarifmik
- qeyri-xətti
- xətti
- loqarifmik
- xətti və loqarifmik

76 İki atomlu qazlar üçün istilik tutumunun temperaturdan asılılığı hansı tənlik üzrə dəyişir?

- qeyri-xətti və loqarifmik
- xətti və loqarifmik
- xətti
- qeyri-xətti
- loqarifmik

77 Təzyiq və temperatur ekperimen yolu ilə ölçülməsi zamanı nisbi xəta hansı düsturla təyin edilir?

$E = \frac{6\Delta P}{P_a - P_b} + \frac{\Delta T}{T}$

$E = \frac{\Delta P}{P_a - P_b} + \frac{\Delta T}{T}$

$E = \frac{2\Delta P}{P_a - P_b} - \frac{\Delta T}{T}$

$E = \frac{4\Delta P}{P_b - P_a} - \frac{\Delta T}{T}$

$E = \frac{5\Delta P}{P_a - P_b}$

78 Izoxorik prosesdə kütlə istilik tutumunun ifadəsini göstərin:

$C_v = u dT ;$

$c_v = du dT ;$

$C_v = \frac{dT}{du}$

$c_v = \frac{du}{dT};$
 $Q_v = Tdu;$

79 Politropik prosesin tənliyi hansıdır?

- $PV = \text{const}$
- $Pv = \text{const}$
- $\frac{P}{V} = \text{const}$
- $Q_v^k = \text{const};$
- $Q_v^n = \text{const};$

80 İdeal qaz üçün C_p ve C_v arasında elaqə necədir?

- $C_p = C_v + \ell;$
- $C_p = \mu C_v;$
- $C_p = RC_v$
- $C_p = C_v - R;$
- $C_p = C_v + R;$

81 Kütlə istilik tutumunun ölçü vahidini göstərin:

- $\frac{C}{m^3 \cdot K};$
- $\frac{C}{kq};$
- $\frac{C}{K};$
- $\frac{C}{m^3};$
- $\frac{C}{kq \cdot K}$

82 İstilik tutumları nisbəti necə işarə edilir?

- K
- λ
- α
- v
- μ

83 İstilik tutumlarının əlaqəsini verən hansı düsturdur?

- $Bolsman$ düsturu;
- $Maksvell$ düsturu;
- $Coul$ düsturu
- $Klauzius$ düsturu;
- $Mayer$ düsturu;

84 Hansı halda istiliyin işarəsi mənfi götürülür?

- istilik verildikdə və alındıqda
- istilik qazın təzyiqini aşağı saldıqda
- istilik qaza verildikdə
- istilik qazdan alındıqda
- istilik daxili enerjini dəyişdikdə

85 Hansı halda istiliyin işarəsi müsbət götürülür?

- istilik qazın təzyiqin aşağı saldıqda
- istilik qaza verildikdə
- istilik verildikdə və alındıqda
- istilik daxili enerjini dəyişdikdə
- istilik qazdan alındıqda

86 bərk cismin istilik tutumunu təyin etdikdə nisbi xəta hansı düsturla hesablanır?

$$\begin{aligned}E_c &= \frac{J_y}{2J_y} + \frac{3\Delta T}{T_2 - T_1} \\E_c &= \frac{J_y}{2J_y} - \frac{3\Delta T}{T_2 - T_1} \\E_c &= \frac{3\Delta J_y}{J_y} + \frac{\Delta(\Delta y)}{2\Delta y} + \frac{2\Delta T}{T_2 + T_1} \\E_c &= \frac{\Delta J_y}{J_y} + \frac{\Delta(\Delta y)}{\Delta y} + \frac{2\Delta T}{T_2 - T_1} \\E_c &= \frac{\Delta J_y}{J_y} + \frac{3\Delta T}{T_2 - T_1}\end{aligned}$$

87 İzobarik prosesdə iş hansı ifadə ilə hesablanır?

- $Q = p(v_1 + v_2)$
- $Q = p(v_2 - v_1)$
- $Q = p(v_1 - v_2)$
- $Q = p v_1$
- $Q = p v_2$

88 İzobarik prosesdə istilik hansı ifadə ilə hesablanır?

- $Q = c_p T$
- $Q = c_v(T_2 - T_1);$
- $Q = (c_p - c_v)T$
- $Q = c_v T$
- $Q = c_p (T_2 - T_1)$

89 İzoxorik prosesdə istilik hansı ifadə ilə hesablanır?

- $Q = c_p (T_2 - T_1)$
- $Q = c_v (T_2 - T_1);$
-

$$q = (c_p - c_v)T$$

$$\underline{Q} = c_p T$$

$$\underline{Q} = c_v T$$

90 İzotermik prosesin işini hansı ifadə vasitəsilə hesablamaq olar?

$\underline{Q} = P v dv;$

$\underline{Q} = (v + P)dv ;$

$\underline{Q} = (v - P)dv$

$\underline{Q} = RT \ln \frac{v_2}{v_1} ;$

$\underline{Q} = P (v_2 - v_1) ;$

91 İzoxorik proseslər üçün termodinamikanın I qanununun ifadəsi hansıdır?

$\underline{dq} = dl + \frac{\pi \omega^2}{2}$

$dq = dU + dl ;$

$dq = dU - dl ;$

$dq = dU ;$

$dq = dl ;$

92 Mayer düsturuna görə izobar və izoxor istilik tutumları öz aralarında necə mütənasibdirlər?

izoxor istilik tutumu izobar istilik tutumundan k dəfə böyükdür

bir-birinə bərabərdirlər;

izoxor istilik tutumu izobar istilik tutumundan böyükdür;

izobar istilik tutumu izoxor istilik tutumundan R qədər böyükdür;

bir-birindən k qədər fərqlənilərlər;

93 Hansı termodinamik prosesdə $dq=du$ olur

izoxorik;

izobatik;

politropik

adiabatik;

izotermik;

94 Izobarik prosesdə daxili enerji dəyişməsi hansı ifadə ilə təyin edilir?

$$\underline{Q}_U = C_p (T_2 - T_1)$$

$$\underline{Q}_U = C_p \cdot T$$

$$\underline{Q}_U = C_v \cdot T$$

$$\underline{Q}_U = C_p (T_2 - T_1)$$

$$\underline{Q}_U = C_v (T_2 - T_1)$$

95 Izobarik prosesdə dəyişən parametrlər arasındaki asılılıq hansı düsturla hesablanır?

$$\frac{Q_2}{P_l} = \frac{R_2}{R_l}$$

$$Q_U = C_p (T_2 - T_l)$$

$$\frac{Q_2}{v_l} = \frac{T_2}{T_l}$$

$$\frac{Q_2}{P_l} = \frac{T_2}{T_l}$$

$$\frac{Q_2}{v_l} = \frac{T_l}{T_2}$$

96 Pv koordinat sistemində izobarik prosesin tənliyi necə ifadə olunur?

$\text{O} = \text{const};$

$\text{O} = \text{const};$

$\text{O} = \text{const};$

$Q_{\text{v}^k} = \text{const};$

$Q_{\text{v}^n} = \text{const};$

97 Pv koordinat sistemində izoxorik prosesin tənliyi necə ifadə olunur?

$Q_{\text{v}^k} = \text{const};$

$\text{O} = \text{const};$

$\text{O} = \text{const};$

$Q_{\text{v}^n} = \text{const};$

$\text{O} = \text{const};$

98 Hansı termodinamiki prosesdə istilik tamamilə daxili enerjinin əyişməsinə sərf olunur?

$Q_{\text{v}^n} = \text{const};$

$\text{O} = \text{const};$

$\text{O} = \text{const};$

$Q_{\text{v}^k} = \text{const};$

$\nu = \text{const};$

99 İzoxorik proseslər üçün termodinamikanın I-qanunun ifadəsi hansıdır?

$dq = dl + \frac{d\nu}{2}$

67d.JPG

$dq = dU$

$Q_d = dU - dl$

$Q_d = dU + dl$

100 İzoxorik prosesdə əyişən parametrlər arasındaki asılılıq hansı düsturla hesablanır?

$\frac{Q_2}{P_1} = \frac{T_1}{T_2}$

$\frac{Q_2}{P_1} = \frac{T_2}{T_1}$

$\frac{Q_1}{P_2} = \frac{T_2}{T_1}$

$\frac{Q_2}{P_1} = \frac{R_2}{R_1}$

$\frac{Q_2}{P_1} = \frac{T_2}{T_1}$

101 Entalpiya üçün bu düsturlardan doğrudur?

$Q = C_p \cdot T$

$Q = C_v \cdot T$

$Q = (C_p + R)T$

$Q = (C_p + C_v)T$

$Q = (C_p - R)T$

102 Entalpiya üçün bu düsturlardan hansı doğrudur?

$Q = P\nu - U$

$Q = U + C_v T$

$$i = U + C_p \cdot T$$

$\bigcirc = U - P \nu$

$\bigcirc = U + P \nu$

103 Entalpiyanın ölçü vahidi hansıdır?

$\frac{QC}{kq}$

$\frac{KC}{K \text{ mol} \cdot K}$

$\frac{QC}{K}$

$\frac{QC}{m^3}$

$\frac{OKC}{kq \cdot K}$

104 Hansı termodinamik prosesdə $q=1$ olur?

- izobarik;
- izoxorik;
- politropik
- izotermik;
- adiabatik;

105 bərk cismin xüsusi istilik tutumu nədən asılıdır?

- qızdırılvdan
- havadan
- temperaturdan
- həcmdən
- təzyiqdən

106 termodinamika kursunda hansı istilik maşınlarından bəhs olunur?

- düz istilik maşınları
- real istilik maşınları
- düz karno maşınları
- əks karno maşınları
- Jidal istilik maşınları

107 təzyiqi ölçmək üçün əsas hansı cihazdan istifadə olunur?

- voltmetr
- ampermetr
- psixrometr
- termometr
- monometr

108 Hansı termodinamik prosesde $T^n p^{1-n} = const$ olur?

- politropik;

- izoxorik;
- izotermik
- izobarik;
- adiabatik;

109 Hansı termodinamik prosesde $Tv^{n-1} = \text{const}$ olur?

- izotermik;
- izobarik;
- politropik
- izoxorik;
- adiabatik;

110 Hansı termodinamik prosesdə iş daxili enerjinin dəyişməsi hesabına görülür?

- politropik
- izoxorik;
- izobarik;
- izotermik;
- adiabatik;

111 Hansı termodinamik prosesdə $q=0$ olur?

- politropik
- adiabatik;
- izoxorik;
- izobarik;
- izotermik;

112 Hansı termodinamik prosesdə $l=R$ olur?

- izobarik
- izoxorik;
- izotermik ;
- adiabatik;
- politropik;

113 Hansı termodinamik prosesde $p_1v_1 = p_2v_2$ olur?

- politropik
- izoxorik;
- izobarik;
- izotermik;
- adiabatik;

114 İzobarik prosesdə iş hansı düstur ilə hesablanır?

$$Q = R(v_2 - v_1)$$

$$Q = (v + P)dv$$

$$l = RT \frac{v_2}{v_1}$$

$$Q = P(v_2 - v_1)$$



$$l = RT \ln \frac{v_2}{v_1}$$

115 İzoxorik prosesdə istilik hansı düstur ilə hesablanır?

$Q = (C_p - C_v)T$

$Q = C_v(T_2 - T_1)$

$Q = C_v(T_I - T_2)$



116 yanacağın mənbəyi eksperiment yolu ilə təyin edildikdə nisbi xəta hansı düsturla hesablanır?



117 quruluq dərəcəsi eksperiment yolu ilə təyin edildikdə nisbi xəta hansı düsturla təyin edilir?



118 Adiabatik prosesdə iş hansı ifadə ilə hesablanır?



119

- politropik;
- adiabatik;
- izoxorik;
- izobarik;
- izotermik

120

- adiabatik;
- izobarik;
- politropik
- izoxorik;
- izotermik;

121 Izotermik prosesdə iş hansı ifadə ilə hesablanır?



122 Izotermik prosesdə istilik hansı ifadə ilə hesablanır?



123 Izotermik proseslər üçün termodinamikanın I qanunun ifadəsi hansıdır?



124 Izobarik prosesdə cismə verilən istilik miqdarını necə tapmaq olar?



125 Hansı termodinamiki prosesin işi sıfıra bərabərdir?

- adiabatik
- politropik
- izobarik
- izoxorik
- izotermik

126 Hansı termodinamiki prosesin daxili enerji dəyişməsi sıfıra bərabərdir?

- politropik

- izotermik
- izoxorik
- izobarik
- adiabatik

127 İzotermik prosesdə dəyişən parametrlər arasındaki asılılıq hansı düsturla tapılır?

-

128 Pv koordinat sistemində izotermik prosesinin tənliyi hansıdır?

- $pv=const$
-

129 $P=const$ olduqda qaz sabiti hansı düsturla təyin edilir?

-

130 havanın fiziki halının öyrənilməsi ilə hansı elm məşğul olur?

- kimya elmi
- fizika elmi
- meterologiya elmi
- astronomiya elmi
- biologiya elmi

131 Hansı termodinamik prosesdə daxili enerji dəyişmir?

- izobarik;
- izoxorik;
- politropik
- adiabatik;
- izotermik;

132 Hansı termodinamik prosesdə iş görülmür?

- politropik
- adiabatik;
- izoxorik;
- izobarik;
- izotermik;

133 Hansı termodinamik prosesdə istilik verilmir?

- politropik
- izoxorik;
- izobarik;
- izotermik;
- adiabatik;

134 Hansı termodinamik prosesdə istilik tamamilə işə çevrilir?

- izobarik proses;
- izoxorik proses;
- politropik proses
- adiabatik proses;
- izotermik proses;

135 İzobarik prosesdə qaza verilən istilik miqdarını necə tapmaq olar?

-

136 . Adiabatik proses Pv diaqramında hansı əyri ilə ifadə olunur?

- düz xəttlə
- parabola ilə;
- loqarifmik xəttlə;
- bərabəryanlı hiperpolə ilə;
- bərabəryanlı olmayan hiperbolə ilə;

137 Politropik prosesin hansı qiymətində adiabatik proses alınır?

- $n=1$
- $n=0$;
- $n=1$;
- $n=k$;

138 İzobarik proses pV diaqramında hansı əyri ilə ifadə olunur?

- maili düz xətt;
- parabola;
- hiperbola;
- şaquli düz xətt;
- üfiqi düz xətt;

139 Izotermik proses pT diaqramında hansı əyri ilə ifadə olunur?

- düz xətt;
- parabola;
- eksponensial əyri
- loqarifmik əyri
- hiperbola;

140 Hansı termodinamik prosesdə $n=k$ (n -politrop göstəricisi) olur?

- politropik
- izobarik;
- izotermik;
- adiabatik;
- izoxorik;

141 Hansı termodinamik prosesdə $n=1$ (n -politrop göstəricisi) olur?

- politropik
- adiabatik;
- izoxorik;
- izobarik;
- izotermik;

142 Hansı termodinamik prosesdə $n=0$ (n -politrop göstəricisi) olur?

- izobarik;
- izoxorik;
- politropik
- adiabatik;
- izotermik;

143 Izotermik proseslər üçün termodinamikanın birinci qanununun ifadəsi hansıdır?

-

144 Izotermik prosesdə iş hansı ifadə ilə hesablanır?

-

145 İzobarik proseslər üçün termodinamikanın birinci qanununun ifadəsi hansıdır?

146 adəbat göstəricisinin (k) qiyməti qazın atomluğundan asılı olaraq nəyə bərabər olar?



147 Politrop göstəricisini hansı ifadə ilə təyin etmək olar?



148 Adiabatik prosesin tənliyi hansıdır?



149 Adiabatik proses üçün politrop göstəricisi nəyə bərabərdir?

- n = k ;
- n = 0 ;
- n = 1 ;

150 Politropik prosesdə iş hansı ifadə ilə hesablanır?



151 Politropik prosesin tənliyi hansıdır?



152 Adiabatik prosesinin işi hansı düstur ilə hesablanır?



153 İki atomlu qazlar üçün adiabata göstəricinin qiyməti neçədir?

- 1
- 1,41
- 1,5
- 1,67
- 1,29

154 Bir atomlu qazlar üçün adiabata göstəricinin qiyməti neçədir?

- 1
- 1,67
- 1,5
- 1,41
- 1,29

155 Adiabata göstərici hansı hərf ilə işarə olunur?

- k
- n
- c
- p
- i

156 Pv koordinat sistemində adiabatik prosesinin tənliyi necə ifadə olunur?

- Pv=const
- Pv=const

157 havanın nisbi nəmliyini təyin etmək üçün hansı cihazdan istifadə olunur?

- anemometr
- hidroqraf
- assman psixrometri
- barometr
- monometr

158 C/(kq•K) hansı kəmiyyətin ölçü vahididir?

- entalpiya;
- daxili enerji;
- entropiya
- termodinamik potensial;
- sərbəst enerji;

159 Daxili yanma mühərriklərində sıxma və genişlənmə hansı prosesdə baş verir?

- politropik proses
- izotermik proses;
- adiabatik proses;
- izobarik proses;
- izoxorik proses;

160 Otto tsiklini xarakterizə edən əsas kəmiyyəti göstərin:

- genişlənmə dərəcəs
- əvvəlcədən genişlənmə dərəcəsi;
- təzyiqin artma dərəcəsi;
- sıxma dərəcəsi;
- adiabatik təzyiqin artma dərəcəsi;

161 Dizel tsiklində yanma hansı proses üzrə qedir?

- izotermik proses;
- izoxorik proses;
- qarşıq proseslər
- adiabatik proses;
- izobarik proses;

162 Ən böyük faydalı iş əmsalı olan tsikli göstərin:

- Dizel tsikli;
- Otto tsikli;
- Qaz turbini tsikli
- Trinkler tsikli;
- Kärno tsikli;

163 İzobarik proses Ts diaqramında hansı əyri ilə ifadə olunur?

- düz xəttlə;
- hiperbola ilə;
- eksponensial xəttlə
- parabola ilə;
- loqarifmik xəttlə;

164 İzotermik proses Ts diaqramında hansı əyri ilə ifadə olunur?

- parabola ilə
- üfiqi düz xəttlə;
- şaquli düz xəttlə;
- mailli düz xəttlə;
- loqarifmik xəttlə;

165 Nə üçün Ts diaqramı istilik diaqramı adlanır?

- tsiklin işi onun faydalı istiliyinə bərabərdir

- adiabatik prosesdə istilik nə verilir, nə də alınır;
- istiliyi hesablamaq asandır;
- sahə istiliyi verir;
- istilik entropiya ilə düz mütənasibdir, yəni $dq = Tds$;

166 Termodinamikanın ikinci qanununun əsas müddəası nədir?

- bir istilik mənbəyi vasitəsi ilə istilik maşını yaratmaq mümkündür
- istilik işə tam çevrilə bilər;
- istilik işə çevrildikdə onun bir hissəsiitməlidir;
- istilik işə çevrilə bilməz;
- istilik öz-özünə soyuq cisimdən isti cismə keçir;

167 Üç və çox atomlu qazlar üçün adiabata göstəricinin qiyməti neçədir?

- 1,5
- 1,29
- 1
- 1,67
- 1,41

168 Adiabatik prosesdə P və T arasındaki asılılıq hansı düstur ilə təyin olunur?



169 Adiabatik prosesdə T və v arasındaki asılılıq hansı düstur ilə təyin olunur?



170 Adiabatik prosesdə P ilə arasındaki asılılıq hansı düstur ilə təyin olunur?



171 Hansı termodinamiki prosesdə $q = 0$ olur?

- izoxorik
- adiabatik
- politropik
- izotermik
- izobarik

172 Otto tsiklinin termiki faydalı iş əmsalı hansı ifadə ilə hesablanır?



173 Daxili yanma mühərriklərinin termodinamik tsiklinin sıxma dərəcəsini göstərin.



174 İdeal qaz üçün entropiyanın ifadəsi hansıdır?



175 Karno tsikli üçün gətirilmiş istilik ifadəsini göstərin:



176 Əks Karno tsikli ilə işləyən soyuducu maşının soyutma əmsalı hansı ifadə vasitəsilə tapılır?



177 Karno tsikli üçün termiki faydalı iş əmsalı yalnız parametrdən asılıdır?

- daxili enerji
- təzyiq;
- temperatur;
- xüsusi həcm;
- sıxlıq;

178 Düz Karno tsiklinin faydalı iş əmsalını hesablamaq üçün hansı ifadədən istifadə etmək olar?



179 Termodinamikanın II qanununa əsasən nə üçün istilik qurğularının termiki faydalı iş əmsalı vahid ola bilməz?

- istilik maşınlarının tsikllərində əks proseslər var
- istilik temperaturun azalması istiqamətinə verilir;
- istilik maşınları tək; mil deyil;

180 Termodinamikanın II qanununun diferensial ifadəsinin göstərin ?



181 III-qrup politropik proseslərə politropa göstəricisinin hansı qiymətlərində olan proseslər daxildir?

- 0
- 1
- $n < 1$
- $n < 0$

182 II-qrup politropik proseslərə politropa göstəricisinin hansı qiymətlərində olan proseslər daxildir?

- 0
- 1
- $n < 1$
- $n < 0$

183 I-qrup politropik proseslərə politropa göstəricisinin hansı qiymətlərində olan proseslər daxildir?

- $n < 0$
- 1
- $n < 1$
- 0

184 Politropik prosesin istilik tutumu hansı halda sonsuzluğa bərabər olur?

- heç bir halda
- $n=1$ olanda
- $n < 1$ və ya $n > k$ olanda
- 1
- $n=k$ olanda

185 Politropik prosesin istilik tutumu hansı halda sıfırda bərabər olur?

- $n=1$ olanda
- $n=0$ olanda
- $n < 1$ və ya $n > k$ olanda
- $n=k$ olanda
- heç bir halda

186 Politropik prosesin istilik tutumu hansı halda mənfi qiymət alır?

- 1
- $n < 1$ və ya $n > 1$ olanda
- $n=k$ olanda
- $n=1$ olanda
- heç bir halda

187 $n=+-$ olanda politropa hansı əsas termodinamiki proseslə üst-üstə düşür?

- heç birisi ilə
- adiabatik
- izotermik
- izobarik
- izoxorik

188 $n=k$ olanda politropa hansı əsas termodinamiki proseslə üst-üstə düşür?

- heç birisi ilə
- izobarik
- adiabatik
- izoxorik
- izotermik

189 $n=1$ olanda politropa hansı əsas termodinamiki proseslə üst-üstə düşür?

- izoxorik
- izotermik
- heç birisi ilə
- adiabatik
- izobarik

190 $n=0$ olanda politropa hansı əsas termodinamiki proseslə üst-üstə düşür?

- heç birisi ilə
- izobarik
- izoxorik
- izotermik
- adiabatik

191 silindirik qabda qazın kütləsinin dəyişməsi hansı düsturla təyin edilir?

192 mayenin hərəkət rejimi neçə növ olur?

- 2
- 1
- 5
- 4
- 3

193 Qaz turbin qurğularının termodinamik tsikllərində işçi cisimdən q_2 istiliyi hansı prosesdə alınır?

- izotermik proses;
- izoxorik proses;
- politropik proses
- izobarik proses;
- adiabatik proses;

194 Qaz turbin qurğularının termodinamik tsikllərində istilik hansı proseslərdə verilir?

- izobarik və adiabatik;
- izobarik və izoxorik;
- izoxorik və adiabatik
- izobarik və izotermik;
- izoxorik və izotermik;

195 İstiliyi sabit həcmdə verilən qaz turbin qurğusunun tsiklinin ardıcılılığını göstərin:

- izoxor-adiabat-izoxor-adiabat
- izobar-adiabat- izobar-izoxor;
- adiabat-izoxor -adiabat-izobar;
- adiabat-izoterma-adiabat-izoterma;
- izobar-izoterma-izobar-izoterma;

196 İstiliyi sabit təzyiqdə verilən qaz turbin qurğusunun tsiklinin ardıcılılığını göstərin:

- izoxor-adiabat-izoxor-adiabat
- izobar-izoterma-izobar-izoterma;
- izobar-adiabat- izobar-izoxor;
- adiabat-izobar-adiabat-izobar;
- adiabat-izoterma-adiabat-izoterma;

197 Dizel tsiklində hansı yanacaq istifadə olunur?

- mazut
- Dizel yanacağı;
- benzin;
- qaz;
- spirt;

198 Otto tsiklində hansı yanacaq istifadə olunur?

- mazut
- Dizel yanacağı;
- benzin;
- qaz;
- spirt;

199 Düz Karno tsiklinin termiki faydalı iş əmsalını hesablamaq üçün hansı düsturdan istifadə edilir?

- 111e.JPG
- 111e.JPG

200 Politropik prosesin istilik tutumu hansı halda müsbət qiymət alır?

- $n < 1$ və ya $n > k$ olanda
- 1
- $n = k$ olanda
- $n = 1$ olanda
- heç bir halda

201 Politropa prosesinin istilik tutumu hansı düstur ilə təyin olunur?

-

202 Nyütон qanununa əsasən cismin saniyə ərzində ətraf mühit ilə istilik mübadiləsi zamanı sərf olunan istiliyin miqdarı hansı düsturla ifadə olunur?

-

203 Qaz turbin qurğularında həcmi əvvəlcədən genişlənmə dərəcəsi necə hesablanır?

-

204 Qaz turbin qurğularında təzyiqin izoxorik yüksəlmə dərəcəsi necə hesablanır?

-

205 İstiliyi sabit təzyiqdə verilən qaz turbin qurğusunun tsiklinin termiki faydalı iş əmsalı hansı ifadə ilə hesablanır?

-

206 Qaz turbin qurğularının termodinamik tsikllərində təzyiqin adiabatik yüksəlmə dərəcəsini göstərin.

207 Təkler tsiklində alınan istilik hansı ifadə ilə hesablanır?



208 Dizel tsiklində verilən istilik hansı ifadə ilə hesablanır?



209 Dizel tsiklində alınan istilik hansı ifadə ilə hesablanır?



210 Otto tsiklində verilən istilik hansı ifadə ilə hesablanır?



211 Otto tsiklində təzyiqin yüksəlmə dərəcəsini göstərin:



212 Otto tsiklinin adiabatik genişlənmə dərəcəsini göstərin:



213 Eyni temperaturda olan iki nəm buxarı bir-birindən ayırmak üçün nədən istifadə olunur?

quruluq dərəcəsindən

istilik dərəcəsindən

şüalanma dərəcəsindən

nəmlik dərəcəsindən

qaynama dərəcəsindən

214 Xaricdən verilən istiliyin nəticəsində qızışmış buxarın alınması neçə perioda bölünür?

5

1

2

3

4

215 Nəm doymuş buxar nədir?

öz mayesi ilə dinamik tarazlıqda olan buxara nəm doymuş buxar deyilir

temperaturu qaynama temperaturundan yüksək olan buxara nəm doymuş buxar deyilir;

verilmiş təzyiqdə doymuş maye ilə quru doymuş buxarın qarışığına nəm doymuş buxar deyilir;

qızışmış halda olan buxara nəm doymuş buxar deyilir;

maye damcılarından azad olmuş buxara nəm doymuş buxar deyilir;

216 Quru doymuş buxar nədir?

öz mayesi ilə dinamik tarazlıqda olmayan buxara quru doymuş buxar deyilir;

qızışmış halda olan buxara quru doymuş buxar deyilir;

verilmiş təzyiqdə maye damcılarından azad olmuş buxara quru doymuş buxar deyilir;

öz mayesi ilə dinamik tarazlıqda olan buxara quru doymuş buxar deyilir;

temperaturu qaynama temperaturundan yüksək olan buxara quru doymuş buxar deyilir;

217 Nəm buxarın parametrlərini təyin edən əsas kəmiyyət hansıdır?

quruluq dərəcəsi

təzyiq;

temperatur;

xüsusi həcm;

sıxlıq;

218 Su buxarının quruluq dərəcəsi hansı hədlərdə dəyişə bilər?

- heç dəyişməz;
- $0,5 \div 1$;
- $0 \div 1$;
- $0 \div 0,5$;
- $0,1 - 0,2$;

219 Maddənin hansı halında hər üç faza eyni zamanda olur?

- kritik nöqtədə;
- qaynama əyrisi üzərində;
- quru doymuş buxarda
- donma əyrisi üzərində;
- üçlük nöqtəsində;

220 Maddənin hansı halında sıxlıq daha böyük olur?

- kritik sahə
- bərk;
- maye;
- qızışmış buxar;
- nəm buxar;

221 Doymuş mayenin qaynama temperaturu hansı parametrdən asılıdır?

- entropiya
- sıxlıq;
- nəmlik dərəcəsi;
- quruluq dərəcəsi;
- təzyiq;

222 Quruluq dərəcəsi nədir?

- nəm buxar tərkibindəki quru buxar kütləsinin nəm buxarın kütləsinə olan nisbətinə quruluq dərəcəsi deyilir;
- doymuş buxarın kütləsinin quru doymuş buxarın kütləsinə olan nisbətinə quruluq dərəcəsi deyilir;
- quru doymuş buxarın kütləsinin doymuş buxarın kütləsinə olan nisbətinə quruluq dərəcəsi deyilir;
- doymuş buxarın kütləsinin nəm buxarın kütləsinə olan nisbətinə quruluq dərəcəsi deyilir;
- nəm buxarın kütləsinin doymuş buxarın kütləsinə olan nisbətinə quruluq dərəcəsi deyilir ;

223 Qızışmış buxar nədir?

- maye damcılarından azad olmuş buxara qızışmış buxar deyilir;
- verilmiş təzyiqdə temperaturu qaynama temperaturundan yüksək olan buxara qızışmış buxar deyilir;
- öz mayesi ilə dinamik tarazlıqda olan buxara qızışmış buxar deyilir;
- doymuş maye ilə quru doymuş buxarın qarışığına qızışmış buxar deyilir;
- doymuş maye ilə doymuş buxarın qarışığına qızışmış buxar deyilir

224 Hansı prosesdə entropiya sabit qalır?

- qapalı prosesdə
- adiabatik prosesdə
- izotermik prosesdə
- açıq prosesdə
- politropik prosesdə

225 TS diaqramında tsiklin termiki faydalı iş əmsalını necə tapmaq olar?

- sahələrin fərqi ilə
- ordinatların nisbəti ilə
- sahələrin nisbəti ilə

- absislərin nisbəti ilə;
- sahələrin cəmi ilə

226 Izobarik proses TS diaqramında hansı əyri ilə təsvir olunur?

- düz xətlə
- loqarifmik xətlə
- hiperbola ilə
- şaquli xətlə
- parabola ilə

227 Entropiya dəyişməsi nədən asılıdır?

- prosesin başlangıc və son halından
- prosesin getdiyi yoldan
- prosesin başlangıç halından və getdiyi yoldan
- prosesin son halından və getdiyi yoldan
- prosesin başlangıç və son halından, həmçinin getdiyi yoldan

228 Entropiyanın ölçü vahidi hansıdır?



229 Entropiya ifadəsini ilk dəfə hansı alim daxil etmişdir?

- Lomonosov
- Van-Der-Vaals
- Klauzius
- Kamo
- Klapeyron

230 Termodinamikanın ikinci qanununun əsas müddəası nədir?

- bir istilik mənbəyi vasitəsilə istilik maşını yaratmaq mümkündür
- istilik işə çevrildikdə onun bir hissəsi itməlidir
- istilik öz-özünə soyuq cisimdən isti cismə keçir
- istilik işə çevrilə bilməz
- istilik işə tam çevrilə bilər

231 Əks Kärno tsiklinin soyutma əmsalı nədən asılı deyildir?

- soyudulan mühitdən alınan istiliyin miqdərindən
- işçi cismin xassəsindən
- istilik mənbəyinin temperaturundan
- soyudulan mühitin temperaturundan
- istilik mənbəyinə ötürürlən istiliyin miqdərindən

232 Əks Kärno tsiklinin soyutma əmsalı hansı ifadə vasitəsilə tapılır?



233 Hansı maye doymuş maye adlanır?

- qaynama temperaturunda olan;
- donma temperaturunda olan;
- kondehsasiya olunan;
- kritik halda olan;
- üçlük nöqtədə olan;

234 Quru doymuş buxar və qızışmış buxarın temperaturları arasındaki fərq necədir?

- qızışmış buxarın temperaturu yüksəkdir;

- quru doymuş buxarın temperaturu yüksəkdir;
- quru doymuş buxarın temperaturu həmişə 1K aşağı olur
- quru doymuş buxarın temperaturu həmişə 1K yüksək olur;
- quru doymuş buxar və qızışmış buxarın temperaturları eynidir;

235 Quru doymuş buxar və nəm buxarın temperaturları arasındaki fərq necədir?

- quru doymuş buxar və nəm buxarın temperaturları eynidir;
- nəm buxarın temperaturu yüksəkdir;
- nəm buxarın temperaturu 2 dəfə yüksəkdir
- quru doymuş buxarın temperaturu yüksəkdir;
- quru doymuş buxarın temperaturu 2 dəfə yüksəkdir;

236 Ts diaqramında su buxarı üçün izoxorik və izobarik proseslər necə gedir?

- hiperbolik xəttlə
- maili düz xəttlə;
- üfiqi düz xəttlə;
- şaquli düz xəttlə;
- loqarifmik xəttlə;

237 Otaq temperaturunda suyun qaynaması üçün nə etmək lazımdır?

- suyun həcmini azaltmaq lazımdır
- suyun üzərindəki təzyiqi azaltmaq lazımdır;
- suyu sıxmaq lazımdır;
- suyu genişləndirmək lazımdır;
- suyun üzərində təzyiq yaratmaq lazımdır;

238 Su buxarının diaqramında izobarik – izotermik proses harada baş verir?

- kritik nöqtə sahəsində
- buz sahəsində;
- su sahəsində;
- nəm buxar sahəsində;
- qızışmış buxar sahəsində;

239 Qaz turbin qurğularında havanın adiabatik sıxılma prosesi harada baş verir?

- kompressorda
- yanma kamerasında;
- soploda;
- yanacaq nasosunda;
- istilikdəyişdiricilərdə;

240 Quru doymuş buxar və nəm buxarın temperaturları arasındaki fərq necədir?

- quru doymuş buxarın temperaturu həmişə 1K aşağı olur
- quru oymuş buxar və qızışmış buxarın temperaturları eynidir
- quru doymuş buxarın temperaturu yüksəkdir
- quru doymuş buxarın temperaturu həmişə 1K yüksək olur
- quru doymuş buxar və nəm buxarın temperaturları eynidir

241 Quru doymuş buxar nədir?

- temperaturu qaynama temperaturundan yüksək olan buxara quru doymuş buxar deyilir
- doymuş maye ilə doymuş buxarın qarışığına quru doymuş buxar deyilir
- verilmiş təzyiqdə maye damcılarından azad olmuş buxara quru doymuş buxar deyilir
- qızışmış halda olan buxara quru doymuş buxar deyilir

- öz mayesi ilə dinamik tarazlıqda olan buxara quru doymuş buxar deyilir

242 Buxar əmələgəlmə prosesi hansı termodinamiki proses ilə baş verir?

- $v=const$
- $P=const$
- adiabatik
- $P=const \text{ və } T=const$
- $T=const$

243 İd diaqramında nəm havanın qızma prosesi hansı proseslə təsvir olunur?

- $\dot{I}=const$
- $d=const$
- $T=const$
- $S=const$

244 1m³ nəm havada olan su buxarının kütləsinə nə deyilir?

- su buxarının entalpiyası
- nisbi nəmlik
- nəm tutumu
- maksimal nəmlik tutumu
- mütləq nəmlik

245 Nəm havanın tərkibindəki su buxarının kütləsinin quru havanın kütləsinə olan nisbətinə nə deyilir?

- entalpiya
- su buxarının sıxlığı
- nəm tutumu
- mütləq nəmlik
- nisbi nəmlik

246 Şəh nöqtəsi temperaturunu ölçmək üçün hansı cihazdan istifadə edilir?

- psixrometr
- higrometr
- pyezometr
- termometr
- barometr

247 Doymuş nəm havanın tərkibindəki su buxarı hansı halda olur?

- quru doymuş buxar
- qızışmış buxar
- nəm buxar
- doymuş maye
- qaz halında

248 Doymamış nəm havanın tərkibindəki su buxarı hansı halda olur?

- qaz halında
- quru doymuş buxar
- nəm buxar
- doymuş buxar
- qızışmış buxar

249 Nəm havanın tərkibi hansı qarşıqdan təşkil olunmuşdur?

- azot və oksigen qazlarının qarışıığı
- nəm hava və su buxarının mexaniki qarışıığı
- quru hava və su buxarının mexaniki qarışıığı
- quru hava və su buxarının kimyəvi qarışıığı
- quru hava və azot qazının mexaniki qarışıığı

250 İzoxorik proses TS diaqramında hansı əyri ilə təsvir olunur?

- parabola ilə
- loqarifmik xətlə
- şəquli düz xətlə
- maili düz xətlə
- hiperbola ilə

251 İstilikkeçirmənin diferensial tənliyi necə tənlikdir?

- parabolik tənlik
- kvadrat tənlik;
- polinom tənlik;
- adi diferensial tənlik;
- qeyri-xətti diferensial tənlik;

252 İstilikkeçirmənin əsas qanunu göstərin:

- Lambert qanunu
- Furye qanunu;
- Nyuton qanunu;
- Stefan-Bolsman qanunu;
- Kirhof qanunu;

253 Toxunma ilə istilikverməni hansı qanun izah edir?

- Fürye qanunu;
- Nyuton qanunu;
- Kirhof qanunu
- Plank qanunu;
- Stefan-Bolsman qanunu

254 Hansı cisimdə istilik yalnız toxunma ilə verilir?

- qaz;
- metal;
- spirit
- boşluq;
- su;

255 Temperatur qradiyentinin ölçü vahidini göstərin:

- $\text{dər} \cdot \text{m}$;
- dərəcə ;
- $\text{dər}/\text{m}$
- m/san ;
- $\text{dər} \cdot \text{m}^2$;

256 Temperatur sahəsi ümumi halda neçə koordinatdan asılıdır?

- dörd
- üç;
- iki;

- bir;
 heç bir koordinatdan;

257 Qeyri stasionar istilik rejimini əsasən hansı parametr xarakterizə edir?

- sıxlıq
 istilik tutumu;
 koordinatlar;
 zaman;
 istilikkeçirmə əmsalı;

258 Stasionar istilik rejimində temperatur hansı parametrdən asılı olmur?

- radius
 koordinat;
 zaman;
 sıxlıq;
 qalınlıq;

259 Neçə növ müntəzəm istilik rejimi var?

- beş növ
 bir növ;
 iki növ;
 üç növ;
 dörd növ;

260 İd diaqramında qurutma prosesi hansı proseslə təsvir olunur?

- $S=const$
 $T=const$
 $d=const$
 $I=const$

261 Nəm hava üçün İd diaqramı neçə dərəcə bucaq altında qurulmuşdur?

- 135
 90
 45
 270
 120

262 Nəm havanın entalpiyası hansı düstur ilə hesablanır?



263 Nəm havanın qaz sabiti hansı düstur ilə hesablanır?



264 Nəm havanın nəm tutumu hansı düstur ilə tapılır?



265 yanacağın yanma istiliyi neçə qrupa ayrıılır?

- 5
 1
 2
 3
 4

266 xarici şəraitdən asılı olaraq yanacağın nəmliyi neçə qrupa bölünür?

- 5
- 1
- 2
- 3
- 4

267 qaynama temperaturu əsas nədən asılı olaraq dəyişir?

- həcmindən
- temperaturdan
- istilik tutumundan
- kütlədən
- təzyiqdən

268 Qalınlığı σ olan birtəbəqqli yastı divarın vahid səthindən vahid zamanda daşınan istilik miqdarını hansı ifadə vasitəsilə təyin etmək olar?



269 İstilikkeçirmə əmsalının temperaturdan asılı olaraq dəyişməsi hansı ifadə ilə göstərilir?



270 İstilikkeçirmə əmsalının ölçü vahidi nədir?



271 İstilik səli sıxlığının ölçü vahidini göstərin:



272 İkiölçülü qərarlaşmış temperatur sahəsinin ifadəsini göstərin:



273 Birölçülü qərarlaşmamış temperatur sahəsi ifadəsini göstərin:



274 100C-dən aşağı temperaturlarda suyun qaynaması üçün nə etmək lazımdır?

- suyu sıxmaq lazımdır
- suyun üzərindəki təzyiqi azaltmaq lazımdır
- suyun həcmini azaltmaq lazımdır
- suyu genişləndirmək lazımdır
- suyun üzərində təzyiqi artırmaq lazımdır

275 İstiliyi ən pis keçirən maddə hansıdır?

- penoplast;
- asbest;
- qaz
- neft;
- su;

276 İstiliyi ən yaxşı keçirən metal hansıdır?

- alüminium;
- dəmir;
- qızıl;
- gümüş;
- qurğuşun

277 Çox qatlı silindirik divarda temperatur necə paylanır?

- asimptotik xətt

- sıniq düz xətt;
- sıniq loqarifmik xətt;
- eksponensial xətt;
- düz xətt;

278 Silindirik divarda temperatur necə paylanır?

- asimptotik xətt
- sıniq xətt;
- loqarifmik əyri;
- hiperbolik əyri;
- düz xətt;

279 Silindirik divarda istilik hansı qanunla verilir?

- parabolik qanun;
- düz xətt qanunu;
- loqarifmik qanun
- sinus qanunu;
- hiperbolik qanun;

280 Çoxqatlı müstəvi divarda temperatur necə dəyişir?

- yüksələn xətt
- düz xətt;
- əyri xətt;
- sıniq xətt;
- monoton xətt;

281 Müstəvi divardan istilik keçidkə temperatur sahəsi necə dəyişir?

- eksponensial xətt
- düz xətt;
- parabolik xətt;
- loqarifmik xətt;
- hiporbolik xətt;

282 Aşağıdakı ifadələrdən hansı yastı divarın termiki müqaviməti adlanır?

-

283 Quruluq dərəcəsi hansı hədlərdə dəyişə bilər?

- heç dəyişməz
-

284 İstilikötürmənin zəiflədilməsi üçün nə etmək lazımdır?

- istilikvermənin termiki müqavimətini artırmaq
- istilikötürmənin termiki müqavimətini azaltmaq
- istilikkeçirmənin termiki müqavimətini artırmaq
- istilikötürmənin termiki müqavimətini artırmaq
- istilikvermənin termiki müqavimətini azaltmaq

285 İstilikötürməni intensivləşdirmək üçün nə etmək lazımdır?

- istilikkeçirmənin termiki müqavimətini artırmaq
- istilikötürmənin termiki müqavimətini azaltmaq
- istilikötürmənin termiki müqavimətini artırmaq
- istilikvermənin termiki müqavimətini artırmaq
- istilikvermənin termiki müqavimətini azaltmaq

286 Sabit təzyiqdə 1kq doymuş mayeni quru doymuş buxara keçirtmək üçün tələb olunan istiliyin miqdarı nəyə deyilir?

- nəm buxar istiliyi
- qızışma istiliyi
- buxarlanma istiliyi
- gizli buxarlanma istiliyi
- doymuş maye istiliyi

287 Nəm buxarın halını təyin edən əsas kəmiyyət hansıdır?

- xüsusi həcm
- quruluq dərəcəsi
- sıxlıq
- temperatur
- təzyiq

288 Su buxarı diaqramında su buxarının izobarik-izotermik prosesi harada baş verir?

- kritik nöqtə sahəsində
- nəm buxar sahəsində
- buz sahəsində
- qızışmış buxar sahəsində
- maye sahəsində

289 n – təbəqəli yastı divarlardan daşınan istilik səli sıxlığını hansı ifadə vasitəsilə təyin etmək olar?

290 İstilik müqavimətinin ölçü vahidini göstərin:

291 $\lambda = \text{const}$ olduqda yastı divarda temperaturun paylanması qanununun ifadəsini göstərin:

292 Qızışmış buxarın entropiyası hansı düstur ilə hesablanır?

293 Quru doymuş buxarın entropiyası hansı düstur ilə hesablanır?

294 Nəm buxarın xüsusi həcmi hansı düstur ilə tapılır?

295 Bu düsturlardan hansı Van-der-Vaals tənliyidir?

296 İstilikvermə əmsalı hansı düsturla təyin edilir?

- $q = \lambda \text{grad}t$;
- $q = \alpha \Delta t$;
-

297 Termiki müqavimətin ölçü vahidi nədir?

298 $\lambda = \text{const}$ olduqda silindrik divarda temperaturun paylanması qanunun ifadəsini göstərin:

299 Birtəbəqəli silindrik divardan vahid zamanda daşınan istiliyin miqdarını hansı ifadə vasitəsilə təyin etmək olar?

-

300 Hər hansı səthdən bir saatda keçən istilik miqdarı nəyə deyilir?

- istilik tutumuna
- istilikkeçirməyə
- temperatur sahəsinə
- istilik selinə
- xüsusi istilik selinə

301 Vahid səthdən vahid zamanda keçən istiliyin miqdarı nəyə deyilir?

- temperatur sahəsi
- xüsusi istilik səli
- istilik tutumu
- istilik səli
- istilik keçirmə

302 buxar maşınları və qaz turbinləri hansı istilik maşınlarına aid edilir?

- real istilik maşınları
- əks karno maşınları
- karno istilik maşınları
- düz istilik maşınları
- əks istilik maşınları

303 buxarın kondensatlaşması neçə növ olur?

- beş
- bir
- iki
- üç
- dörd

304 istilikvermə prosesinə təsir göstərən mayenin hərəkəti neçə növ olur?

- 5
- 1
- 2
- 3
- 4

305 Mayeler üçün istilikkeçirmə əmsalı və sıxlıq təzyiqlə necə mütənasibdir?

- azalır, sonra artır;
- əks;
- düz;
- asılı deyil;
- artır, sonra azalır

306 Mayeler üçün istilikkeçirmə əmsalı və sıxlıq temperaturla necə mütənasibdir?

- asılı deyil;
- əks;
- artır, sonra azalır
- düz;
- azalır, sonra artır;

307 Hansı cisimdə istilik konvensiya və toxunma ilə verilir?

- şəffaf qaz

- metal;
- ərinti;
- maye;
- boşluq;

308 Sərbəst konveksiya daha çox hansı kəmiyyətlə xarakterizə olunur?

- ağırlıq
- istilik tutumu;
- sürətlər fərqi;
- həcm;
- temperaturlar fərqi ;

309 Konvensiya ilə istilikvermənin neçə növü var?

- bir
- iki;
- üç;
- dörd;
- beş;

310 Konvektiv istilik vermə hansı tənliklə ifadə olunur?

- Plank düsturu;
- Nyuton düsturu;
- Furye düsturu;
- Stefan düsturu;
- Nusselt düsturu

311 İstilikkeçirmə əmsalının ölçü vahidi necədir?

-

312 Furye qanunun düsturu hansıdır?

-

313 Temperatur qradiyentinin ölçü vahidi necədir?

-

314 Temperatur qradiyenti hansı düsturla ifadə olunur?

-

315 Xüsusi istilik selinin ölçü vahidi hansıdır?

-

316 İstilik selinin ölçü vahidi hansıdır?

-

317 Müstəvi divarda daxili istilik mənbəyi olduqda temperatur necə paylanır?

- parabolik;
- çevre boyu;
- kosinus əyrisi
- düz xətt;
- hiperbolik;

318 İstilikvermə əmsalı hansı qaynamada ən böyükdür?

- stabil
- sərbəst;
- şiddətli;

- kritik;
- zəiflənmiş;

319 Temperatur keçirmə əmsalının ölçü vahidini göstərin:

- m/san
- C/(sanK);
- C/san;
- Vt/m;
- m²/san;

320 Qazlarda temperatur artlığda hansı xassənin qiyməti azalır?

- kinematik özlülük
- istilikkeçirmə;
- dinamik özlülük;
- sıxlıq;
- diffuziya;

321 Mayelər üçün istilik tutumu temperaturdan (I hal) və təzyiqdən (II-hal) necə asılıdır?

- həm I həm də II halda əks mutənasibdir;
- I halda əks, II-halda isə düz mutənasibdir;
- I halda düz, II-halda isə əks mütənasibdir;
- həm I- həm də II- halda düz mütənasibdir;
- heç birindən asılı deyil

322 Silindrik divar vasitəsilə istilikkeçirmədə xətti xüsusi istilik selenin düsturunu göstərin

323 İstilikkeçirmənin termiki müqaviməti necədir?

324 Yastı divar vasitəsilə istilikkeçirmədə xüsusi istilik seli hansı düsturla təyin edilir?

325 Yastı divar vasitəsilə istilikkeçirmədə divarın daxilində temperaturun dəyişməsi hansı düsturla hesablanır

326 Qərarlaşmamış temperatur sahəsi hansı düsturla ifadə olunur?

327 Qərarlaşmış temperatur sahəsi hansı düsturla ifadə olunur?

328 İstilik mübadiləsinin neçə növü vardır?

- 5
- 3
- 2
- 1
- 4

329 Silindrik divar vasitəsilə istilikötürmədə xətti xüsusi istilik seli hansı düstur ilə hesablanır?

330 Su buخارı diaqramı iS-də qızışmış buxar sahəsində izobarik proses hansı əyri ilə təsvir olunur?

- parabola;

- loqarifmik
- horizontal düz xətt ilə
- düz xətt ilə
- hiperbola

331 Temperaturkeçirmə əmsalı ifadəsini göstərin:

-

332 İstilikvermə əmsalının ölçü vahidini göstərin:

-

333 Səthdən konveksiya ilə verilən istilik selinin miqdarı hansı tənliklə təyin edilir (Nyuton qanunu) ?

-

334 Konveksiya ilə səthdən daşınan istilik seli miqdarı hansı ifadə ilə (Nyuton-Rixman qanunu) təyin edilir?

-

335 doymuş buxarın mütləq təzyiqi hansı düsturla təyin edilir?

-

336 Günəşdən yerə istilik enerjisi hansı yolla verilir?

-
- şüalanma;
-
-
-
-

337 Hansı cisimdə istilik yalnız şüalanma ilə verilir?

-
-
- boşluq;
-
-
-

338 İstilik boşluqda hansı üsulla verilə bilər?

-
-
- şüalanma;
-
-
-

339 Cisim üzərinə düşən şular neçə yerə bölünə bilər?

-
-
-
-
- üç;

340 İstilik enerjisini hansı şular daşıyır?

-
-
-
-
- istilik;

341 Daxili istilik mənbəyi olan silindrik cisimdə temperatur necə paylanır?

- düz xətt üzrə;
- parabola üzrə;
- hiperbola üzrə;
- kosinus qanunu üzrə;
- sinus üzrə;

342 Sferik divarda temperatur necə paylanır?

- loqarfmik qanun;
- hiperbolik qanun;
- parabolik qanun;
- düz xətt qanunu;
- əyri xətt;

343 Verilən kütlə necə hesablanır?

- çəki və sıxlığa görə;
- həcm və sıxlığa görə;
- həcm və sərbəst düşmə təciliñə görə
- xüsusi çəki və sıxlığa görə;
- çəki və xüsusi həcmə görə;

344 Müstəvi divardan istilik ötürüldükdə temperatur sahəsi necə olur?

- qabarıq xətt;
- səlis çökək xətt;
- parabolik xətt
- çevrə boyu;
- qırıq xətt;

345 Məcburi hərəkəti yaradan səbəb nədir?

- sıxlıqlar fərqi
- temperaturlar fərqi
- entalpiyalar fərqi
- təzyiqlər fərqi
- özlülük əmsalı fərqi

346 Sərbəst hərəkəti yaradan səbəb nədir?

- entalpiyalar fərqi
- temperaturlar, yaxud sıxlıqlar fərqi
- təzyiqlər fərqi
- özlülük əmsalları fərqi
- istilikkeçirmə fərqi

347 İstilikvermənin termiki müqaviməti hansıdır?



348 istilikdəyişdiricilərin istilik hesabı neçə üsulla aparılır?

- 5
- 1
- 2
- 3
- 4

349 işləmə prinsipinə görə istilikdəyişdirici apparatlar neçə növ olur?

- 5
- 1
- 2
- 3
- 4

350 Cismin şüanı keçirmə qabiliyyəti üçün bu ifadələrdən hansı düzgündür?

-

351 Şüanı əks etdirmə qabiliyyəti üçün bu ifadələrdən hansı doğrudur?

-

352 Cismin şüa udma qabiliyyəti üçün ifadələrdən hansı düzgündür?

-

353 Reynolds kriteriyasının laminar rejimə uyğun gələn qiymətini göstərin.

-

354 Mayenin hərəkət rejimini təyin etmək üçün Reynolds kriteriyasının düsturu hansıdır?

-

355 İstilik mayedən səthə verildikdə istilikvermənin düsturu necə yazılır?

-

356 İstilik səthdən mayeyə verildikdə istilikvermənin düsturu necə yazılır?

-

357 İstilikvermənin əsas qanunu Nyuton qanunu hansıdır?

-

358 İstilikvermə əmsalının ölçü vahidi necədir?

-

359 Silindrik divar vasitəsilə istilikkeçirmədə divarın daxilində temperaturun dəyişməsi hansı düsturla hesablanır?

-

360 elektrik qızdırıcısı vasitəsilə verilən istilik axınının gücü hansı düsturla təyin edilir?

-

361 Şüalanma şiddətinin ölçü vahidini göstərin:

-

362 Şüalanma qabiliyyətinin ölçü vahidini göstərin:

-

363 Cisim səthi şüalanmaya görə hansı kəmiyyətlə xarakterizə olunur və bunlardan hansı udulan enerjini təyin edir?

- diffuzion əksetdirmə qabiliyyəti
- əksetdirmə qabiliyyəti;
- udma qabiliyyəti;
- keçirmə qabiliyyəti;
- şüalanma qabiliyyəti;

364 Hansı cisim boz cisim adlanır?

- A+R=1;
- A+D=1;

- A=1;
- D=1;
- R=1;

365 Şüa enerjisinin ümumi enerji balansı tənliyini göstərin:

- A =1;
- A+D+R=1;
- A+D =1;
- D+R=1;
- A +R=1;

366 Hansı cisimdə istilik konveksiya və şüalanma ilə verilir?

- boşluq
- metal;
- izolə materyalı;
- inşaat materialı;
- çoxatomlu qaz;

367 İstilik şüalanması qanunlarından olan Kirxhof qanunun ifadəsini göstərin.

368 İstilik şüalanması qanunlarından olan Plank qanunun düsturunu göstərin.

369 Cismin üzərinə düşən şüalar neçə yerə bölünür?

- beş
- üç
- iki
- dörd;
- bir;

370 elektriklə qızdırılan zaman cismə verilən istilik miqdarı hansı tənliklə təyin edilir?

371 İstilikötürmə neçə mərhələrlə verilir?

- iki;
- bir;
- beş
- dörd;
- üç;

372 Şüalanma şiddəti hansı qanunla tapılır?

- Vin
- Kirhof;
- Stefan-Bolsman;
- Plank;
- Lambert;

373 İki müstəvi divar arasında şüalanma ilə verilən istilik əsasən nədən asılıdır?

- əksetdirmə qabiliyyəti
- udma qabiliyyəti;
- şüalanma əmsali;
- qaralıq dərəcəsi;
- temperaturların dördüncü dərəcəsi;

374 Şüalanma şiddəti əsas hansı parametrdən asılıdır?

- temperatur;
- dalğa uzunluğu;
- şüalanma qabiliyyəti
- udma qabiliyyəti;
- qaralıq dərəcəsi;

375 İstilik şüalanması qanunlarından olan Stefan-Bolsman qanunun ifadəsini göstərin.



376 İstilikötürmə tənliyini göstərin:



377 İstilikötürmə əmsalının ölçü vahidini göstərin:



378 İstilikötürmədə istilik selinin sıxlığının tənliyini göstərin:



379 Biri-birinin içərisinə qoyulmuş iki cisim arasında şüalanma üçün gətirilmiş şüalanma əmsalını göstərin:



380 İki paralel qoyulmuş müstəvi cisimlər üçün gətirilmiş şüalanma əmsalını göstərin:



381 Stefan – Bolzman qanununa əsasən mütləq qara cismin şüalanma qabiliyyəti necə ifadə olunur?



382 Şüalanma üçün Lambert qanununu göstərin:



383 Müxtəlif cisimlər üçün Kirhof düsturunu göstərin:



384 Şüalanma üçün Plank düsturunu göstərin:



385 Stefan-Bolsman qanununun ifadəsini göstərin:



386 Aşağıdakı ifadələrindən hansı Vin qanununu göstərir?



387 İstilik şüalarının dalğa uzunluğu hansı intervalda olur?



388 Silindirik divardan ötürülən istilik səli hansı əmsaldan asılıdır?

- istilikvermə əmsalı;
- şüalanma əmsalı;
- müqavimət əmsalı
- istilikötürmə əmsalı;
- istilikkeçirmə əmsalı;

389 Nə üçün divar üzərində qabırğalar qoyulur?

- ötürülən istiliyi sabitləşdirmək üçün;
- ötürülən istiliyi artırmaq üçün;
- səthdən verilən istiliyi azaltmaq üçün
- səthdən verilən istiliyi sabit saxlamaq üçün;

- ötürülən istiliyi azaltmaq üçün;

390 İstilikdəyişdiricilərin vəzifələri nədir?

- kütləni ötürmək;
 istiliyi ötürmək;
 hərəkəti ötürmək;
 impulsu ötürmək;
 təzyiqi ötürmək

391 İstilikdəyişdirici aparatların iş prinsipinə görə əsas neçə növü olur?

- beş;
 iki;
 üç;
 dörd;
 bir;

392 Rekuperativ- səthli istilikdəyişdiriciləri axına görə əsas neçə növ olur?

- beş;
 dörd;
 bir;
 iki;
 üç;

393 Dövrü işləyən hansı növ istilikdəyişdiricidir?

- Regenerativ;
 Rekuperativ;
 dearatorlu
 kondensatorlu;
 qarışdırıcı;

394 yanma prosesində yanacağın kimyəvi enerjisi hansı enerjiyə cevirlir?

- xarici enerjiyə
 mexaniki enerjiyə
 daxili enerjiyə
 istilik enerjisini
 elektrik enerjisini

395 neçə cür birrəqəmlilik şərti vardır?

- 5
 1
 2
 3
 4

396 oxşarlıq kriteriyasının əsası neçə terem ilə ifadə olunur?

- 2
 1
 5
 4
 3

397 şüalanma ilə bir cismdən başqa cismə verilən istiliyin miqdarını neçə üsulla azaltmaq olar?

- 2
- 1
- 5
- 4
- 3

398 Reaktiv turbinlərdə buxarın genişlənməsi harada baş verir?

- yalnız işçi kürəklərdə
- yalnız soplarda
- yalnız gövdədə
- həm soplarda, həm də işçi kürəklərdə
- yalnız işçi çarxlarda

399 İstilik elektrik stansiyalarında hansı növ yanacaqdan istifadə edilir?

- qaz və mazutdan
- üzvi yanacaqlardan
- nüvə yanacaqlardan
- bərpa olunan enerji mənbəyindən
- süni yanacaqlardan

400 Aşağıdılardan hansı istilik elektrik stansiyasının təsnifatına daxil edilmir?

- xidmət rayonunun və istehlakçılarının xarakterinə görə
- istesahsal etdiyi enerjinin növünə görə
- istehsal etdiyi elektrik enerjisinin paylanmasına görə
- istifadə edilən yanacağın növünə görə
- buxarın başlanğıc təzyiqinə görə

401 Əsas mühərrikinin tipinə görə istilik elektrik stansiyası mövcud deyildir?

- dizel
- hidroturbinli
- buxar turbini
- qaz turbinli
- buxar qaz turbinli

402 Bu avadanlıqlardan hansı kondensasiyalı elektrik stansiyasının sxemində mövcud deyildir?

- elektrik generatoru
- kompressor
- buxar qazanı
- buxar turbini
- kondensator

403 Ideal qazlar üçün C_v -nin hansı düsturu doğrudur?

- $C_v=5/3R$
- $C_v=3/2R$
- $C_v=3/5R$
- $C_v=2/3R$
- $C_v=5/2R$

404 Bu avadanlıqlardan hansı kondensasiyalı elektrik stansiyasının sxemində mövcud deyildir?

- kondensator
- deaerator
- reaktor

- buxar turbini
- buxar qızdırıcısı

405 Silindrik divar vasitəsilə istilikötürmədə xətti xüsusi istilik səli hansı düstur ilə hesablanır?



406 Yastı divar vasitəsilə istilikötürmədə divarın səthindən temperatur hansı ifadə ilə tapılır?



407 Düzaxınlı istilikdəyişdiricilər üçün orta temperaturlar basqısının ifadəsini göstərin:



408 Bu tənliklərdən hansının istilik balansı tənliyi olduğunu göstərin?



409 Çoxtəbəqəli sferik divarda istilik müqavimətinin tənliyini göstərin:



410 Çoxtəbəqəli silindrik divarda istilik müqavimətinin tənliyini göstərin:



411 Birtəbəqəli silindrik divarda istilikötürmədə daşınan istilik səli sıxlığı ifadəsini göstər:



412 Çoxtəbəqəli yastı divarda istilikötürmədə istilikötürmənin termiki müqavimət ifadəsi hansıdır:



413 Birtəbəqəli yastı divarda istilikötürmədə istilikötürmənin termiki müqavimət ifadəsini göstər:



414 İsti mühitdən soyuğa birtəbəqəli yastı divar vasitəsilə istilikötürmə ilə verilən istilik səli miqdarı ifadəsini göstər:



415 Birtəbəqəli silindrik divarda istilikötürmədə verilən istilik selinin sıxlığını göstərin:



416 Çoxtəbəqəli yastı divarda istilikötürmədə istilik müqavimətinin tənliyini göstərin:



417 Birtəbəqəli yastı divarda isti mühitdən soyuq mühitə istilikötürmə ilə verilən istilik səli sıxlığının tənliyini göstərin:



418 Birtəbəqəli yastı divarda istilikötürmədə istilik müqavimətinin tənliyini göstərin:



419 Cismin üzərinə düşən şüa enerjisi hansı halda tamamilə özündən keçir?

- D=5
- D=3
- D=2
- D=4
- D=1

420 Cismin üzərinə düşən şüa enerjisi hansı halda tamamilə udulur?

- A=4
- A=3
- A=1
- A=2

A=0

421 Cismin üzərinə düşən şüa enerjisi üçün bu ifadələrdən hansı doğrudur?

- $Q_t = QA + QR$
- $Q_t = QA + QR + QD$
- $Q_t = QA - QR - QD$
- $Q_t = QA + QD$
- $Q_t = QR + QD$

422 Su buخارı üçün diaqramı neçə sahəyə bölmək olur?

- 2
- 5
- 4
- 3
- 6

423 Ideal qazlar üçün C_p -nin hansı düsturu doğrudur?

- $C_p = 3/5R$
- $C_p = 2/5R$
- $C_p = 3/2R$
- $C_p = 2/3R$
- $C_p = 5/2R$

424 Əksaxınlı istilikdəyişdiricidə orta loqarifmik temperaturlar fərqi necə olacaq?

425 İstilikdəyişdirici aparatların layihələndirilməsi (səthinin tapılması) üçün hansı əsas tənlikdən istifadə edilir?

- Furye tənliyi;
- istilik balansı tənliyi;
- kütlə balansı tənliyi;
- enerji tənliyi
- hərəkət tənliyi;

426 Ən sadə istilikdəyişdirici aparatın sxemi hansıdır?

- çox sayılı çapraz axınlı
- çapraz axınlı;
- əks axınlı;
- düz axınlı;
- qarışiq axınlı;

427 İstilikdəyişdiricidə orta temperaturlar fərqinin qrafiki necədir?

- eksponensial;
- loqarifmik;
- parabolik;
- hiborbolik;
- asimptotik;

428 Hansı tənlikdən istifadə edilərək çıxan mayelərin kütlə sərfi tapılır?

- kütlə balansı;
- istilikötürmə;
- Nyuton ;

- Fürye ;
- istilik balansı ;

429 İstilikdəyişdiricinin qızma səthinin sahəsini təyin etmək üçün hansı tənlikdən istifadə olunur?

- istilikötürmə ;
- istilikvermə;
- kütlə balansı
- istilik balansı ;
- Fürye

430 İstilikdəyişdirici aparatlarda orta temperatur necə götürülür?

- orta həndəsi;
- orta hesabi;
- orta kubik
- orta loqarifmik;
- orta kvadratik;

431 Hansı prosesdə qaz iş görmür? (Sürət 29.09.2015 16:04:25)

-
- heç biri

432 Kalori nə vahididir? (Sürət 29.09.2015 16:04:22)

- Qüvvə momenti
- istilik miqdarı
- Güc
- Səs
- Qüvvə

433 İkiatomlu qazın sərbəstlik dərəcəsi neçədir? (Sürət 29.09.2015 16:04:20)

- Altı
- Dörd
- Üç
- İki
- Beş

434 Qabdakı qaz molekullarının sayını 1,5 dəfə, qazın temperaturunu 20% artırıqdə daxili enerjisi necə dəyişər? (Sürət 29.09.2015 16:04:13)

- 1,6 dəfə artar
- 1,44 dəfə artar
- 1,8 dəfə artar
- 1,2 dəfə artar
- dəyişməz

435 İzobarik prosesdə qazın həcmini 2 dəfə artırıqdə daxili enerjisi necə dəyişər? (Sürət 29.09.2015 16:04:07)

- dəyişməz
- 2 dəfə azalar
- 2 dəfə artar
- 4 dəfə azalar
- 4 dəfə artar

436 İkiatomlu qazın sərbəstlik dərəcəsi neçədir? (Sürət 29.09.2015 16:04:04)

- Altı
- Dörd
- Üç
- İki
- Beş

437 İdeal qaz 300C iş görmüş və həm də daxili enerjisi 300C artmışdır. Bu prosesdə qaz nə qədər istilik almış və ya vermişdir? (Sürət 29.09.2015 16:03:55)

- 900C almışdır
- 600C almışdır
- 300C vermişdir
- 600C vermişdir
- 300C almışdır

438 Sistemin daxili enerjisinin artması ona verilən istilik miqdarı ilə xarici qüvvələrin sistem üzərində görüdüyü işin cəminə bərabərdir. Bu hansı qanundur? (Sürət 29.09.2015 16:03:51)

- doğru cavab yoxdur
- termodinamikanın III qanunu
- termodinamikanın II qanunu
- termodinamikanın I qanunu
- istilik balansı tənliyi

439 Termodinamikanın I qanununun izotermik prosesə uyğun olan ifadəsi hansıdır? (Sürət 29.09.2015 16:03:46)

- $\Delta U=A$
- $Q=A$
- $Q=\Delta U$
- $Q=\Delta U+A$
- $Q=\Delta U-A$

440 Aşağıdakı vahidlərdən BS-də istiliyə uyğun gələnini seçin. (Sürət 29.09.2015 16:03:42)

- 1 kq m/san
- 1 kq
- 1 kq

441 Qaz molekullarının orta kinetik enerjisinin mütləq temperaturdan asılılıq qrafiki hansıdır? (Sürət 29.09.2015 16:03:30)

442 Maddənin istilik miqdарını ölçmək üçün istifadə olunan cihaz nə adlanır? (Sürət 29.09.2015 16:03:27)

- Kalorimetr
- Piknometr
- Areometr
- Termometr
- Viskozimetr

443 Mayer düsturunun riyazi ifadəsini göstərin. (Sürət 29.09.2015 16:03:24)

444 Mütləq temperaturu 3 dəfə artdıqda üçatomlu molekuln kinetik enerjisi necə dəyişər? (Sürət 29.09.2015 16:03:19)

- 3 dəfə azalır
- 3 dəfə artır
- $\sqrt{3}$ dəfə artır

- 9 dəfə artır
- Dəyişmir

445 Sabit həcmdə qazın molyar istilik tutumunun riyazi ifadəsi hansıdır? (Sürət 29.09.2015 16:03:16)



446 Sabit həcmdə qazın molyar istilik tutumunun riyazi ifadəsi hansıdır? (Sürət 29.09.2015 16:03:12)



447 İzoxorik proses üçün termodinamikanın I qanununun riyazi ifadəsi hansıdır? (Sürət 29.09.2015 16:03:05)



448 (Sürət 29.09.2015 16:03:01)

- 16q
- 10q
- 18q
- 24q
- 12q

449 İzotermik proseslərdə daxili enerji necə dəyişir? (Sürət 29.09.2015 16:02:58)

- Sonsuzdur
- Azalır
- Dəyişmir
- Artır
- Sıfırdır

450 İzotermik genişlənən qazın gördüyü iş hansıdır? (Sürət 29.09.2015 16:02:55)



451 Hansı prosesdə sabit kütləli ideal qazın daxili enerjisi dəyişmir? (Sürət 29.09.2015 16:02:50)

- izobar qızanda
- izoxor qızanda
- izotermik sıxılmada
- izobarik sıxılmada
- izoxor soyuyanda

452 Xüsusi istilik tutumu hansı halda doğrudur? (Sürət 29.09.2015 16:02:47)

-
- C=0

453 (Sürət 29.09.2015 16:02:39)

- 1/2
- 3/2
- 2/3
- 1
- 4/3

454 Əgər qaz üzərində gedən hər hansı proses zamanı qazın gördüyü iş onun daxili enerjisinin dəyişməsinə bərabər olarsa, bu hansı prosesdir? (Sürət 29.09.2015 16:02:36)

- izobarik
- izoxorik
- adiabatik
- izotermik
- termodinamik

455 72°S temperaturlu 30 l suyu 90 l həcmli soyuq suya əlavə etdikdə qərarlaşmış temperatur 30°S olur. Soyuq suyun temperaturunu tapın. (Sürət 29.09.2015 16:02:33)

- 18S
- 20S
- 16S
- 12S
- 24S

456 Elə bir dövri istilik maşını qurmaq mümkün deyildir ki, onun bütün fəaliyyəti qızdırıcıının soyumasına uyğun gələn mexaniki iş görməkdən ibarət olsun. Bu fikir kim tərəfindən söylənilmişdir? (Sürət 29.09.2015 16:02:30)

- Sarl
- Kamo
- Coul
- Klauzis
- Tomson

457 İzobar prosesdə neonu 120 K qızdırıldıqda genişlənərək 15 kC iş görür. (Sürət 29.09.2015 16:02:26)

- 350 q
- 300 q
- 240 q
- 200 q
- 450 q

458 Qaz ətrafindan Q qədər istilik miqdarı almış və A' qədər iş görəməkdir. Qazın daxili enerjisinin dəyişməsini tapın. (Sürət 29.09.2015 16:02:22)

- A'
- A'-Q
- Q-A'
- Q+A'
- Q

459 Qazın halının dəyişməsi (ABC) şəkildə verilir. Bu hissədə qazın işini hesablayın. (Sürət 29.09.2015 16:02:19)

- $1,8\text{ kC}$
- $0,8\text{ kS}$
- $1,2\text{ kS}$
- $-1,2\text{ kS}$
- $2,4\text{ kS}$

460 Qrafikin hansı hissəsi xarici qüvvələrin qaz üzərində müsbət iş görməsinə uyğundur? (Sürət 29.09.2015 16:02:15)

- DA və BC
- BC və CD
- yalnız DA
- yalnız CD
- CD və DA

461 Təbiətdə elə bir dövri proses mövcud deyildir ki, yeganə nəticəsi qızdırıcıidan və ya ətraf mühitdən alınan istiliyin hamısının işə çevrilmesi olsun. Bu hansı qanundur? (Sürət 29.09.2015 16:02:12)

- Mendeleyev qanunu
- termodinamikanın III qanunu

- termodinamikanın II qanunu
- termodinamikanın I qanunu
- istilik balansı tənliyi

462 Termodinamikada minimal və ya maksimal temperaturlarda gedən bütün dövri proseslərdən ən böyük f.i.ə-a malik olanı Kärno dövrüdür. Bu: (Sürət 29.09.2015 16:02:08)

- termodinamikanın I qanunu
- termodinamikanın III qanunu
- Kärnonun II teoremi
- Kärmonun I teoremi
- termodinamikanın II qanunu

463 Termodinamiki proseslər gedişindən asılı olaraq neçə cür olur?

- 4
- 1
- 3
- 2
- 5

464 Hansı əsas termodinamiki proseslərə aid deyildir?

- izotermik
- izoxorik
- adiabatik
- politropik
- izobarik

465 Düz Kärno tsikli hansı proseslərdən təşkil olunmuşdur?

- iki izobarik və iki adiabatik
- iki izotermik və iki izoxorik
- iki izotermik və iki izobarik
- iki adiabatik və iki izoxorik
- iki izotermik və iki adiabatik

466 Qapalı proseslərdə daxili enerjinin dəyişməsi nəyə bərabərdir?

-

467 Tsiklin səmərəliliyi hansı parametr ilə xarakterizə olunur?

- tsiklin dönəməyən olması
- termik faydalı iş əmsali
- istiliyin mənbəyinin temperaturu
- soyuducu mənbəyin temperaturu
- tsiklin dönən olması

468 Termodinamiki prosesin dönən olması üçün hansı şərt lazımdır?

- qaz termodinamiki tarazlıqda olmamalıdır
- qaz termodinamiki tarazlıqda olmalıdır
- istilik itkiləri olmamalıdır
- qaz termiki tarazlıqda olmalıdır
- mexaniki itkilər olmamalıdır

469 Politropa göstəricisinin hansı düsturu düzgündür?

-

470 Politropa göstərişinin ədədi qiyməti hansı həddə dəyişir?

471 Nüçün TS diaqramı istilik diaqramı adlanır?

- sahə istiliyi verir
- adiabatik prosesdə istilik nə verilir, nə də alınır
- istiliyi hesablamaq asandır
- istilik entropiya ilə düz mütənasibdir
- tsiklin işi onun faydalı istiliyinə bərabərdir

472 Izotermik proses TS diaqramında hansı əyri ilə təsvir olunur?

- parabola ilə
- hiperbola ilə
- loqarifmik xətlə
- şaquli düz xətlə
- üfüqi düz xətlə

473 Entropiya dəyişməsinin aşağıdakı düsturlarından hansı düzgündür?

- 126e.JPG
- 126e.JPG

474 Tsiklin səmərəliliyi hansı parametr ilə xarakterizə olunur?

- termik faydalı iş əmsalı
- tsiklin dönməyən olması
- istiliyin mənbəyinin temperaturu
- soyuducu mənbəyin temperaturu
- tsiklin dönenən olması

475 Bu ifadə hansı fiziki kəmiyyətin ölçü vahididir? (Sürət 29.09.2015 15:54:08)

- təzyiq
- impuls momenti
- qüvvə
- impuls
- enerji

476 Real qazın həcmi adiabatik dəyişdikdə qaz molekullarının potensial enerjisi ilə kinetik enerjisi arasındaki münasibət necə olar? (Sürət 29.09.2015 15:55:26)

- molekulların potensial enerjilərinin cəmi nə qədər azalsısa, kinetik enerjilərinin cəmi bir o qədər azalar;
- molekulların potensial enerjilərinin cəmi artırsa da, kinetik enerjilərinin cəmi sabit qalar;
- molekulların potensial enerjilərinin cəmi 2 dəfə artırsa, kinetik enerjilərinin cəmi 4 dəfə azalar;
-)) molekulların potensial enerjilərinin cəmi nə qədər artırsa, kinetik enerjisi bir o qədər azalar;
- molekulların potensial enerjilərinin cəmi nə qədər artırsa, kinetik enerjilərinin cəmi bir o qədər artar;

477 Sıxılma yolu ilə qazı hansı temperaturda mayeyə çevirmək olar? (Sürət 29.09.2015 15:55:45)

- Sıxılma yolu ilə qazı hansı temperaturda mayeyə çevirmək olar?
- heç bir cavab düz deyil.
- kritikə bərabər
- 0 K
- kritikdən yuxarı

478 Sabit temperaturda real qazın həcminin onun təzyiqindən asılılıq əyrisi nə təşkil edir? (Sürət 29.09.2015 15:55:49)

- yarımkubik parabola
- kubik hiperbola
- parabola

- hiperbola
- kubik parabola

479 Real qazlar hansı şəraitdə ideal qazın hal tənliyinə və onun digər qanunlarına tabe olur? (Sürət 29.09.2015 15:55:53)

- alçaq təzyiqlərdə və yüksək temperaturlarda
- heç biri
- yüksək təzyiq və aşağı temperaturlarda
- alçaq təzyiq və aşağı temperaturlarda
- yüksək təzyiqlərdə və yüksək temperaturlarda

480 (Sürət 29.09.2015 15:56:01)

- Kəsilməzlik tənliyi
- Klassik mexanikanın əsas tənliyi
- Düz xətt tənliyi
- Real qazın hal tənliyi
- İdeal qazın hal tənliyi

481 Daxili sürtünmə əmsali hansı vahidlə təyin olunur? (Sürət 29.09.2015 15:56:08)

- kq.m²
- Kalori
- Coul
- Pa.san
- kq.m

482 İstənilən miqdarda real qaz üçün hal tənliyi necədir? (Sürət 29.09.2015 15:56:11)



483 Kritik temperaturdan aşağı temperaturlarda qaz halında olan maddə necə adlanır? (Sürət 29.09.2015 15:56:14)

- maye
- doymuş buxar
- ifrat doymuş buxar
- buxar
- qızmış maye

484 Diffuziya əmsalı mütləq temperaturdan necə asılıdır? (Sürət 29.09.2015 15:56:26)

- kvadratı ilə düz mütənasibdir
- kvadrat kökü ilə düz mütənasibdir
- düz mütənasibdir
- asılı deyil
- kvadrat kökü ilə tərs mütənasibdir

485 Diffuziya kütlə seli sıxlığının sıxlıq qradientindən asılılıq qraffiki hansıdır? (Sürət 29.09.2015 15:56:31)



486 Qazlarda daxili sürtünmə qüvvəsinin ifadəsi hansıdır (Sürət 29.09.2015 15:56:34)



487 Temperatur qradienti iki dəfə artdıqda istilik enerjisinin seli sıxlığı necə dəyişir? (Sürət 29.09.2015 15:56:46)

- Dəyişmir
- 2 dəfə artır
- $\sqrt{2}$ dəfə azalır

- 2 dəfə azalır
- $\sqrt{2} \text{ dəfə}$ artır

488 Sürət qradiyenti nəyi xarakterizə edir? (Sürət 29.09.2015 15:56:49)

- Dinamik təzyiqi
- Axının stasionarlığını
- Axın təbiətini
- Bir təbəqədən digərinə keçidkədə sürətin dəyişməsini
- Daxili sürtünməni

489 Özüllük əmsalının vahidi nədir? (Sürət 29.09.2015 15:56:56)

490 Özlülük hansı cihazla ölçülür? (Sürət 29.09.2015 15:56:59)

- Manometr
- Barometr
- Areometr
- Viskorimetr
- Kaborimetr

491 Maye təbəqələri arasındaki daxili sürtünmə qüvvəsi hansı düsturla təyin olunur? (Sürət 29.09.2015 15:57:05)

492 İstiliyin daşınmasının səbəbi nədir? (Sürət 29.09.2015 15:57:11)

- molekulların kütlələrinin fərqli olması
- molekulların sürətlərinin müxtəlifliyi
- temperaturun fərqli olması
- qazlarda molekulların sıxlığının müxtəlifliyi
- molekulların xaotik hərəkəti

493 İdeal qaz üçün daxili sürtünmə və diffuziya əmsallarının nisbəti nəyə bərabərdir? (Sürət 29.09.2015 15:57:19)

494 Termodinamikanın ikinci qanunu başqa cür necə adlanır? (Sürət 29.09.2015 15:59:45)

- ikinci növ perpetuum mobilinin alınmaması qanunu
- mütləq sıfırın alınmasının qeyri-mümkünlüyü qanunu
- entropianın artması qanunu
- istilik proseslərində enerjinin saxlanması qanunu
- təbii proseslərin dönməzliyi qanunu

495 Maddə miqdaları eyni olan oksigen və hidrogeni eyni təzyiqdə T₁ temperaturundan T₂ temperaturuna qədər qızdırıldıqda onların gördüyü işləri müqayisə edin. (Sürət 29.09.2015 15:59:50)

496 İzotermik prosesdə politropluq dərəcəsi neçədir? (Sürət 29.09.2015 16:00:00)

- $n=\gamma$
- $n=1$
- $n=0$
-

497 İzobarik prosesdə politropluq dərəcəsi neçədir? (Sürət 29.09.2015 16:00:03)

- $n=\gamma$
- $n=0$

n= 1

498 Hansı proseslərə politropik proseslər deyilir? (Sürət 29.09.2015 16:00:07)

- Dövrü proseslərə
- Dönən proseslərə
- İstilik tutumu sabit qalan proseslərə
- Daxili enerji artan proseslərə
- Dönməyən proseslərə

499 Faydalı iş əmsalı hansı ifadədə doğrudur (Sürət 29.09.2015 16:00:09)

500 Diaqramda hansı keçid adiobatik prosesi göstərir? (Sürət 29.09.2015 16:00:15)

heç biri

501 Aşağıdakı proseslərdən hansılar politropik proseslərdir? 1-İzotermik proses 2-İzobarik proses 3-İzoxorik proses 4-Adiabatik proses (Sürət 29.09.2015 16:00:21)

- Yalnız 1,3 və 4
- Yalnız 2 və 4
- Yalnız 1 və 3
- 1,2,3 və 4
- Yalnız 1,2 və 4

502 Mayenin stasionar axını zamanı bir maye təbəqəsindən digərinə keçidkə sürətin dəyişməsi hansı kəmiyyətlə xarakterizə olunur? (Sürət 29.09.2015 15:58:50)

Sıxlıq qradienti
 Təcil
 Daxili sürtünmə
 Sürət qradienti
 Reynolds ədədi

503 Bircins qazlarda diffuziya hadisəsi üçün Fik qanunu hansı düsturla ifadə olunur? (Sürət 29.09.2015 15:58:46)

504 İdeal qaz üçün istilikkeçirmə və daxili sürtünmə əmsallarının nisbəti hansıdır? (Sürət 29.09.2015 15:57:23)

505 Qızışmış buxar nəyə deyilir?

- doymuş maye ilə doymuş buxarın qarışığına qızışmış buxar deyilir
- verilmiş təzyiqdə temperaturu qaynama temperaturundan yüksək olan buxara qızışmış buxar deyilir
- doymuş maye ilə quru oymuş buxarın qarışığına qızışmış buxar deyilir
- öz mayesi ilə dinamik tarazlıqda olan buxara qızışmış buxar deyilir
- maye damcılarından azad olmuş buxara qızışmış buxar deyilir

506 Hansı buxara nəm buxar deyilir?

- öz mayesi ilə dinamik tarazlıqda olan buxara quru doymuş buxar deyilir
- verilmiş təzyiqdə doymuş maye ilə quru doymuş buxarın qarışığına nəm buxar deyilir
- qızışmış halda olan buxara nəm buxar deyilir
- maye damcılarından azad olmuş buxara nəm buxar deyilir
- temperaturu qaynama temperaturundan yüksək olan buxara nəm buxar deyilir

507 Hansı maye doymuş maye adlanır?

- kritik halda olan
- donma temperaturunda olan
- qaynama temperaturunda olan
- üçlük nöqtədə olan
- kondensasiya olunan

508 Mayenin qaynama temperaturu hansı parametrlərdən asılıdır?

- kritik təzyiq
- təzyiq
- sıxlıq
- nəmlik dərəcəsi
- entalpiya

509 Nisbi nəmlik hansı cihaz vasitəsilə ölçülür?

- barometr
- psixrometr
- higrometr
- pyezometr
- termometr

510 Mütləq qara cismin şüalanma sabitinin ədədi qiyməti nə qədər olur?



511 Şüalanma ilə istilik mübadiləsində cismin şüalanma qabiliyyətinin ölçü vahidi necədir?



512 Cismin üzərinə düşən şüa enerjisi hansı halda tamamilə özündən keçir?

- $D = 2$
- $D = 1$
- $D = 4$
- $D = 3$
- $D = 0$

513 Cismin üzərinə düşən şüa enerjisi hansı halda əks etdirilir?

- $R = 4$
- $R = 1$
- $R = 2$
- $R = 0$
- $R = 3$

514 Cismin üzərinə düşən şüa enerjisi hansı halda tamamilə udulur?

- $A = 3$
- $A = 1$
- $A = 2$
- $A = 0$
- $A = 4$

515 Cismin üzərinə düşən şüa enerjisi üçün bu ifadələrdən hansı doğrudur?



516 Silindrik divar vasitəsilə istilikötürmədə istilikötürmənin termik müqaviməti hansı düstur ilə hesablanır



517 Silindrik divar vasitəsilə istilik ötürmədə divarın xarici səthindəki temperatur hansı düstur ilə tapılır



518 Silindrik divar vasitəsilə istilikötürmədə divarın daxili səthinin temperaturu hansı düstur ilə hesablanır

519 İstilikötürmənin termik müqaviməti necə tapılır

520 Yastı divar vasitəsilə istiliötürmədə yastı divarın kənar səthindəki temperatur necə təyin olunur

521 Silindrik divarın istilikverməsinin termik müqaviməti hansı düstur ilə təyin olunur?

522 Silindrik divar vasitəsilə istilikvermə prosesində xüsusi istilik səli hansı düstur ilə təyin olunur?

523 Yastı divar vasitəsilə istilikvermədə xüsusi istilik səli hansı düstur ilə təyin olunur?

524 Mayenin dinamik özlülüyünün ölçü vahidi necədir?

525 Qaz qarışığının istilik tutumu hansı düstur ilə hesablanır?

526 Aşağıda göstərilən temperatur sahəsinin qeyri aşkar şəkildə ifadələrinin hansı qərarlaşmamış temperatur sahəsinə aiddir?]

527 İdeal qazlar üçün C_p – nin hansı düstur doğrudur?

528 İdeal qazlar üçün C_v – nin hansı düsturu doğrudur?

529 Qazın mol istilik tutumu hansı düstur ilə tapılır?

530 Nəm havada gedən qızma və buxarlanması prosesləri həmin diaqramda bir nöqtədən keçən biri-biri ilə necə dərəcəli bucaq təşkil edən iki oxla göstərilmişdir?

- 45°
- 115°
- 125°
- 135°
- 105°

531 Qazın həcm istilik tutumu hansı düstur ilə tapılır?

532 Nəm hava üçün İ-d diaqramı alim L.K.Ramzin tərəfindən neçənci ildə təklif edilmişdir?

- 1922
- 1920
- 1919
- 1918
- 1921

533 Qazın kütlə istilik tutumu hansı düstur ilə tapılır?

534 Qazın xüsusi həcmi hansı düstur ilə hesablanır

535 Qın mol həcmi hansı düstur ilə hesablanır?

536 Bu cihazlardan hansı ilə temperatur ölçülür?

- Piksometr
- Areometr
- Reometr
- Pirometr
- Psixrometr

537 Nəm havaya ideal qaz kimi baxdıqda onun entalpiyası nədən asılı olaraq dəyişməlidir?

- havanın temperaturu ilə mol nəm tutumu
- havanın həcmi ilə təzyiqi
- havanın temperaturu ilə təzyiqi
- havanın temperaturu ilə çəki nəm tutumu
- havanın temperaturu ilə buxarlanması

538 Nisbi nəmlik hansı cihazla müəyən edilir?

- termometr
- hiqrometr
- manometr
- psixrometr
- barometr

539 Normal atmosfer təzyiqində Faranqeyt temperatur şkalası üzrə suyun qaynama temperaturu nə qədərdir?

- 100 0F
- 100 0F
- 182 0F
- 212 0F
- 312 0F

540 Reomyur temperatur şkalası ilə Selsi temperatur şkalası arasındaki əlaqə hansı düstur ilə tapılır?

541 Selsi temperatur şkalası ilə Faranheyt temperatur şkalası arasındaki əlaqə hansı düstur ilə təyin olunur?

542 Nisbi nəmlik hansı həriflə işarə olunur?

- ρ
- u
- d
- ϕ
- p

543 Təzyiq maye sütünü ilə verildikdə təzyiq hansı düstur ilə hesablanır?

544 Çəki nəm tutumu hansı həriflə işarə olunur?

- U
- C
- b
- d
- E

545 1 mm. c. süt ilə Pa arasındaki əlaqə hansı variantda doğrudur?

- 1 mm. C. Süt = 150 Pa
- 1 mm. C. Süt = 135 Pa
- 1 mm. C. Süt = 120 Pa
- 1 mm. C. Süt = 133,3 Pa
- 1 mm. C. Süt = 100 Pa

546 Şəh nöqtəsi temperaturu hansı cihazla müəyən edilir?

- termoqraf
- barometr
- manometr
- higrometr
- termometr

547 Nəm havanın fiziki halının oyrənilməsi ilə hansı elm məşğul olur?

- fizika
- ekologiya
- astranomiya
- kimya
- meteorologiya

548 1 texn atm. ilə Pa arasındaki əlaqə hansı variantda doğruyur?

- 1 texn. Atm = 106 Pa
- 1 texn. Atm = 101325 Pa
- 1 texn. Atm = 105 Pa
- 1 texn. Atm = 98100 Pa
- 1 texn. Atm = 10100 Pa

549 Nəm havadan sənayenin bir çox sahələrində, xüsusən ən çox hansı proseslərdə istifadə olunur?

- dondurma proseslərində
- soyudulma proseslərində
- qızdırma proseslərində
- qurutma proseslərində
- havalandırma proseslərində

550 Bu ölçü vahidlərinin hansı təzyiqin ölçü vahididir?

- kC/kq
- kQ/sm³
- Kq/sm²
- Bar
- kC/kq

551 Real qazların Boyle-Mariott qanuna tabe olmaması və bunun səbəbləri hansı alim tərəfindən qeyd olunmuşdur(1748)

- Klapeyron
- Dukaçov
- Mendeleyev
- Lomonosov
- Vavilov

552 . Buxar-qaz turbinli elektrik stansiyasının faydalı iş əmsali nə qədərdir

-

553 Qızışmış buxarın entalpiyası aşağıdakilerin hansı ilə ifadə olunur?

554 Aşağıdakı avadanlıqların hansı buxar-qaz turbinli elektrik stansiyasının sxemində mövcud deyildir?

- yanma kamerası;
- deaerator
- kondensat nasosu
- regenerator
- kompressor

555 Qazlarla istilik tutumu hansı parametrdən asılı olaraq artır?

- nəmlikdən
- temperaturdan
- həcmidən
- təzyiqdən
- kütlədən

556 Turbin qurğusunun faydalı iş əmsali hansı düstur ilə tapılır?

557 Temperatur və ya təzyiq məlum olduqda quru doymuş su buxarının təzyiqi hansı tənlik vasitəsi ilə təyin edilir?

- Dalton qanunu
- Klapeyron-Mendeleyev
- Van-der-Vaals
- Klapeyron-Klayzius
- Avaqadro qanunu

558 Turbin qurğusunun xüsusi istilik sərfi hansı düstur ilə hesablanır?

559 Quru doymuş buxarın entropiyası hansı düsturla ifadə olunur?

560 Gizli buxarlanması istiliyi neçə istilikdən ibarətdir?

- 1
- 5
- 4
- 2
- 3

561 Entropiya ifadəsini ilk dəfə hansı alim işlətmiş və S hərfi ilə işaret etmişdir?

- Avaqadro
- Klapeyron
- Mendeleyev
- Klayzius
- Gey Lüssak

562 Qaz mühərrikləri və Karbüratorlu mühərriklərinin işlətdikləri Kärno tsiklini onun nöqtələrindən keçən izoxorik proseslərlə kəsməklə alınan yeni tsikil neçə prosesdən ibarətdir?

- 1
- 2
- 4
- 5

563 İstilik istehsal edən maşınlar hansılardır?

- turbinlər
- dəyişdirici maşınlar
- əks maşınlar
- düz maşınlar
- qızdırıcı maşınlar

564 Adiobatik prosesdə görülen iş nəyin hesabına olur?

- daxili kütlənin
- daxili tutumun
- daxili təzyiqin
- daxili enerjinin
- daxili həcmin

565 . Reaktiv turbinlərdə buxarın genişlənməsi harada baş verir?

- yalnız gövdədə
- yalnız işçi kürəklərdə;
- yalnız soplolarda;
- həm soplolarda, həm də işçi kürəklərdə
- yalnız işçi çarxlarda;

566 Aktiv turbinlərdə buxarın genişlənməsi prosesi harada baş verir?

- yalnız gövdədə
- həm soplolarda və həm də işçi kürəklərdə
- yalnız işçi kürəklərdə
- yalnız soplolarda
- yalnız işçi çarxlarda

567 Izotermik prosesdə qaza verilən istilik nəyə sərf olunur?

- kütləyə
- təzyiqə
- gücü
- xarici işə
- həcmə

568 Axın traktında buxar seli turbinin valına perpendikulyar istiqamətinə axarsa, belə turbin necə adlanır?

- rotorlu
- aktiv
- aksial
- radial
- reaktiv

569 Izoxorik prosesdə qazın daxili enerjisinin dəyişməsinə səbəb nədir?

- qazın tutumu
- qazın təzyiqi
- qazın kütləsi
- qaza verilən istilik
- qazın həcmi

570 Axın traktında buxar seli turbinin val istiqamətində axarsa, belə turbin necə adlanır?

- rotorlu
- aktiv
- radial
- aksial
- reaktiv

571 Buxar turbinlərində soplolar neçə cür olur?

- bir
- beş
- dörd
- iki
- üç

572 Qazlarla əmələ gələn açıq proseslər üçün termodinamikanın 1-ci qanunu ideal qazlar üçün hansı düsturla ifadə olunur?

573 . Buxarın iş prinsipinə görə buxar turbinləri neçə cür olur?

- beş
- üç
- dörd
- iki
- bir

574 Aşağıda göstərilən düsturların hansı orta istilik tutumunun düsturudur?

575 Kritik təzyiqdən yüksək təzyiqlərdə işləyən buxar turbinlərində ilkin buxarın təzyiqi nə qədər olur?

- 24,56 MPa-dan çox
- 22,56 MPa-dan çox
- 15 MPa-dan çox
- 10 MPa-dan çox
- 18 MPa-dan çox;

576 Orta istilik tutumu neçə növ olur?

- 2
- 9
- 8
- 4
- 6

577 Kritik təzyiqə qədər təzyiqlərə işləyən buxar turbinində ilkin buxarın təzyiqi nə qədər olur?

- 10 MPa-a qədər
- 22,56 MPa-a qədər;
- 10 MPa-a qədər
- 25 MPa-a qədər
- 14 MPa-a qədər;

578 Real qazların istilik tutumları nədən aslıdır?

- təzyiq və temperaturdan
- Təzyiq və sürətdən
- təzyiq və kütlədən
- təzyiq və həcmindən

həcm və temperaturdan

579 Yüksek və daha yüksək təzyiqli buxar turbinlərində ilkin buxarın təzyiqi nə qədər olur

- 14 MPa-a qədər
- 25 MPa-a qədər
- 10 MPa-a qədər;
- 23 MPa-a qədər
- 12 MPa-a qədər;

580 Rəqsiz hərəkəti nəzərə almadiqda, ideal qazın daxili enerjisi aşağıdakı düsturların hansı ilə ifadə olunur?

581 Aşağı və orta təzyiqli buxar turbinlərində ilkin buxarın təzyiqi nə qədər olur?

- 3 MPa-a qədər
- 4 MPa-a qədər
- 2 MPa-a qədər;
- 5 MPa-a qədər
- 6 MPa-a qədər

582 Aşağıda göstərilən vahidlərdən hansı həcm istilik tutumunu (c') vahidini göstərir?

583 Qazan aqreqatının faydalı istiliyin miqdarı hansı düstur ilə hesablanır

584 Aşağıda göstərilən vahidlərdən hansı kütlə istilik tutumunu (c) vahidini göstərir?

585 Aşağıdakı avadanlıqlardan hansı qazan aqreqatının sxemində mövcud deyildir

- qaz qorelkası
- ekran boruları
- ocaq
- buxar turbini
- aşağı kollektorlar

586 Aşağıdakı avadanlıqlardan hansı qazan aqreqatının sxemində mövcud deyildir

- buxar qızdırıcısı
- su ekonomayzeri
- baraban
- kondensator
- hava qızdırıcısı

587 Kritik təzyiqdən yuxarı təzyiqli qazan aqreqatında buxarın təzyiqi nə qədər olur

- 250 at-dən yuxarı
- 210 at-dən yuxarı;
- 220 at-dən yuxarı;
- 225 at-dən yuxarı
- 240 at-dən yuxarı;

588 Yüksek təzyiqli qazan aqreqatlarında buxarın təzyiqi nə qədər olur?

- 100at-ə qədər
- 120at-ə qədər
- 130at-ə qədər;
- 140at-ə qədər

135at-ə qədər

589 Ideal qaz qarışıqları aşağıdakı adları çəkilən qanunların hansına tabe olur?

- Mendeleyev
- Avaqadro
- Ameqa
- Dalton
- boyl-marriot

590 Aşağıdakı ifadələrdən hansı eyni şəraitdə olan müxtəlif qazların molekul sayılarının bərabərliyini göstərir?

591 Qazan aqreqatları istehsal məhsuluna görə neçə cür olur?

- dörd
- beş
- üç
- iki;
- bir

592 Normal şəraitdə oksigenin xüsusi kütləsi nə qədərdir?

- 1,629
- 1,329;
- 1,293;
- 1,429;
- 1,529;

593 Göstərilən asılılıqlardan hansı hal-tənliyi adlanır?

- $F(PVTZ)=0$
- $F(PVT)=0$
- $F(PVTX)=0$

594 . Qaz yanacaqlar üçün nəzəri hava miqdarı hansı düstur ilə tapılır?

595 Aşağıdakı ifadələrin hansı qaz qarışığında tarazlığın əmələ gəlməsini təmin edir?

596 Şüalanma intensivliyinin ölçü vahidi necə ifadə olunur?

597 Maye və bərk yanacaqlar üçün nəzəri hava miqdarı hansı düstur ilə tapılır?

598 . Bərk və maye yanacaqların yuxarı yanma istiliyi hansı düstur ilə hesablanır

599 Yanacağın istilik ekvivalenti hansı ifadə ilə təyin olunur?

600 Bərk yanacaqlar üçün hava artıqlıq əmsalı hansı həddə dəyişir?

601 Maye yanacaqlar üçün hava artıqlıq əmsalı hansı həddə dəyişir?

602 Təbii qaz və toz yanacaqlar üçün hava artıqlıq əmsalı hansı həddə dəyişir

603 1lQ hidrogenin yanması üçün neçə kq oksigen tələb olunur?

- 12kq
- 6kq
- 7kq
- 8kq
- 9kq

604 1 kq karbonun tam yanması üçün neçə kq oksigen lazımdır?

-

605 Aşağıdakılardan hansı elementlər yanacağın elementar tərkibini təşkil edir?

- karbon, mineral qarışıqlar və hidrogen
- karbon, azot və hidrogen
- karbon, oksigen və hidrogen
- karbon, kükürd və hidrogen
- hidrogen, oksigen və azot

606 Bu yanacaqlardan hansı təbii maye yanacağıdır

- mazut
- benzin
- liqroin
- neft
- solyar yağı;

607 Bu yanacaqlardan hansı təbii bərk yanacaq deyildir?

- odun
- slans
- daş kömür
- nüvə yanacağı
- antrasit

608 Yanacaqlar fiziki halına görə neçə cür olur?

- bir
- dörd
- iki;
- üç
- beş;

609 İstilikdəyişdirici aparatların qızma səthinin sahəsini tapmaq üçün hansı tənlikdən istifadə edilir?

- istilik tutumu
- istilikvermə;
- istilikkeçirmə;
- istilikötürmə;
- istilik balansı

610 Orta temperatur basqısı hansı ifadə ilə tapılır?

-

611 İstilik dəyişdirici aparatların qızma səthinin sahəsi hansı düsturla tapılır

-

612 İstilikdəyişdirici aparatlarda istilik balansı düsturunu göstərin.

-

613 İş prinsipinə görə istilikdəyişdirici aparatların neçə növü vardır?

- beş
- bir
- iki
- üç
- dörd

614 İstilikötürmənin termiki müqaviməti necə hesablanır?



615 Silindrik divar vasitəsilə istilikötürmədə xətti xüsusi istilik seli hansı düstur ilə hesablanır?



616 Müasir kompresorlu dizel mühərriklərinin tsikil neçə prosesdən ibarətdir?

- 2
- 5
- 4
- 2
- 1

617 Müasir kompressorsuz dizellərin işlətdiyi tsikillər neçə prosesdən ibarətdir?

- 1
- 2
- 4
- 5
- 3

618 Real Kärno maşınlarının əlverişsiz olmasının səbəbi nədir?

- maşının silindirinin gec soyuması
- maşının silindirinin materialının keyfiyəti
- maşının silindirinin kiçik ölçüdə olması
- maşının silindirinin böyük ölçüdə olması
- maşının silindirinin tez qızması

619 Ixtiyarı tsikil üzrə işləyən maşının f.i.ə-nın Kärno maşınının f.i.ə-na nisbətinə hansı maşının nisbi f.i.ə deyilir?

- əks kärno maşının
- əks maşının
- kärno maşının
- ideal maşının
- düz maşının

620 Kärno maşını əsas neçə hissədən ibarətdir?

- 5
- 2
- 3
- 4
- 1

621 əks istilik maşınlarının tsiklində hansı prossesin olması labüddür?

- politropik
- izoxorik

- adiobatik
- izotermik
- izobarik

622 Əsas mühərrikinin tipinə görə istilik elektrik stansiyası mövcud deyildir

- dizel
- qaz turbinli;
- buxar turbinli;
- hidroturbinli
- buxar qaz

623 Mənbədən verilən istiliklə soyuducunun aldığı istiliyi fərqi düz maşınlarda nə ilə ekvivalentdir?

- temperatur ilə
- həcmli
- təzyiqli
- həcmli
- işlə
- istilik tutumu ilə

624 Aşağıdakılardan hansı istilik elektrik stansiyasının təsnifatına daxil edilmir

- xidmət rayonunun və istehlakçılarının xarakterinə görə
- buxarın başlanğıc təzyiqinə görə
- istifadə edilən yanacağın növünə görə
- istehsal etdiyi elektrik enerjisinin paylanmasına görə
- istehsal etdiyi enerjinin növünə görə

625 İstilik elektrik stansiyalarında hansı növ yanacaqdan istifadə edilir?

- qaz və mazutdan
- bərpa olunan enerji mənbəyindən
- nüvə yanacaqlardan
- üzvi yanacaqlardan
- süni yanacaqlardan

626 Qazan aqreqatının faydalı iş əmsalı hansı ifadə ilə hesablanır?

-

627 Ancaq fiziki dəyişikliyi nəzərə alsaq qazın daxili enerjisi neçə enerjinin cəminə bərabər olar?

- 5
- 2
- 3
- 4
- 1

628 Qaz yanacaq yandırıldıqda hansı istilik itkisi baş vermir?

- faydalı istifadə olunan istilik
- kimyəvi natamam yanma ilə itən istilik
- tüstü qazları ilə itən istilik
- şlak fiziki istilik itkisi
- hörgü qatları ilə ətraf mühitə itən istilik

629 Qaz yanacaq yandırıldıqda aşağıdakı istilik itkilərindən hansı baş vermir

- kimyəvi natamam yanma ilə itən istilik

- faydalı istifadə olunan istilik
- tüstü qazları ilə itən istilik
- hörgü qatları ilə ətraf mühitə itən istilik
- mexaniki natamam yanma ilə itən istilik

630 Aşağıdakı ifadələrdən hansı termodinamikanın 1-ci qanunun riyazi şəkildə ifadəsidir?

- $Q=ALT$
- $Q=AL$
- $Q=ALZ$

631 Mayelərin kinematik özlülüyünün ölçü vahidi necədir?



632 Maye təbəqələri arasında əmələ gələn sürtünmə qüvvəsi hansı düstur ilə təyin olunur



633 Buxarlar üçün Klapēyron-Klāyzius tənliyi aşağıdakı tənliklərin hansı ilə ifadə olunur?



634 Qaynama temperaturu hansı parametrdən asılı olaraq dəyişir?

- nəmlkdən
- həcmdən
- temperaturdan
- təzyiqdən
- kütlədən

635 Aşağıda göstərilən düsturların hansı nəqlik dərəcəsini ifadə edir?



636 Temperatur qradiyenti necə kəmiyyətdir?

- integrallı
- loqarifmik
- skalar
- vektorial
- vektorial və skalar

637 İstilik seli necə kəmiyyətdir?

- integrallı
- loqarifmik
- skalar
- vektorial
- vektorial və skalar

638 Aşağıdakı düsturlardan hansı xüsusi istilik seli üçün doğrudur



639 Buxar əmələgəlmə prosesində quruluq dərəcəsi vahidə bərabər olanda maddə hansı halda olur?

- qızışmış buxar
- nəm buxar
- doymuş maye
- quru doymuş buxar
- qaz

640 Buxar əmələgəlmə prosesində quruluq dərəcəsi sıfra bərabər olduqda maddə hansı halda olur?

- quru doymuş buxar
- nəm buxar
- maye doymamış
- doymuş maye
- qızışmış buxar

641 Bu parametrlərdən hansılar suyun kritik parametrləridir

-

642 Bu parametrlərdən hansılar suyun kritik parametrləridir?

-

643 Bu parametrlərdən hansılar suyun kritik parametrləridir?

-

644 Buxarlanma istiliyinin (r) ölçü vahidi necədir?

-

645 Su buxarı üçün diaqramda bu sahələrdən hansı mövcud deyildir

- nəm buxar
- qızışmış buxar
- maye
- quru doymuş buxar
- qaz

646 Temperatur sahəsi temperatur dəyişmə istiqamətindən asılı olaraq neçə cür olur?

- 6
- 1
- 2
- 3
- 5

647 Su buxarı üçün diaqramda bu sahələrdən hansı mövcud deyildir?

- qaz
- nəm buxar
- maye
- doymuş maye
- qızışmış buxar

648 Su buxarı üçün diaqramı neçə sahəyə bölmək olur?

- 4
- 2
- 6
- 5
- 8

649 . Bu avadanlıqlardan hansı kondensasiyalı elektrik stansiyasının sxemində mövcud deyildir?

- buxar qızdırıcısı
- buxar turbini
- deaerator
- reaktor
- kondensator

650 Doymuş mayenin entropiya dəyişməsi necə işarə olunur?

-

651 Bütün adanlıqlardan hansı kondensasiyalı elektrik stansiyasının sxemində mövcud deyildir?

- elektrik generatoru
- buxar turbini
- buxar qazanı
- kompressor
- kondensator

652 Qaynama temperaturasında olan mayenin entalpiyası aşağıdakı düsturların hansı ilə ifadə olunur?

-

653 Aşağıda göstərilən ifadələrin hansı nəm baxarın daxilində olan mayenin çökisini göstərir?

- X-G
- G+X
- G-X

654 Eyni temperaturda olan iki nəm buxarı biri-birindən ayırmaq üçün nədən istifadə olunur?

- həcmindən
- temperaturdan
- nəmlik dərəcəsi
- quruluq dərəcəsi
- təzyiq

655 Müəyyən təzyiqə uyğun eyni ts qaynama temperaturunda mayenin neçə hali olur?

- 3
- 4
- 1
- 2
- 5

656 Aşağıda göstərilən düsturların hansı entalpiya adlanır?

- $\dot{I}=U+Ap$
- $\dot{I}=U-AV$
- $\dot{I}=U+ApV$
- $\dot{I}=U+2ApV$

657 Texniki termodinamikanın qanunlarında hansı enerjilər arasındaki asılılıq öyrənilir?

- istilik enerjisi ilə elektrik enerjisi
- kinetik enerji ilə potensial enerji
- kinetik enerji ilə mexaniki enerji
- mexaniki enerji ilə elektrik enerjisi
- istilik enerjisi ilə mexaniki enerji

658 Texniki termodinamikanın neçə qanunu mövcuddur?

- dörd
- bir
- iki
- üç
- beş

659 İstiliyin istifadə edilməsi neçə növə bölünür?

- dörd
- iki

- üç
- bir
- beş

660 Aşağıdılardan hansı istilik maşını deyildir?

- buxar turbinləri
- transformatorlar
- daxili yanma mühərrikləri
- reaktiv mühərriklər
- kompressorlar

661 Bu bölmələrin hansı istilik texnikasında öyrənilmir?

- istilikötürmə
- hidromaşınlar
- istilik maşınları
- texniki termodinamika
- qazan qurğuları

662 hal-hazırda əsas enerji mənbəyi hansı yanacağın enerjisi sayılır?

- üzvü yanacağın enerjisi
- kimyəvi enerji
- günəş enerjisi
- atom enerjisi
- elektrik enerjisi

663 istiliyin molekulyar kinetik nəzəriyyəsini ilk dəfə hansı alım yaratmışdır?

- Lomonosov
- Mendeleyev
- Mayer
- Tomson
- Putilov

664 hansı qanunları öyrənən fənnə istilik ötürmə deyilir?

- istilik mübadiləsi qanunlarını
- fizika qanunlarını
- qaz qanunlarını
- təbiət qanunlarını
- kimya qanunlarını

665 hansı prosesləri öyrənən fənnə texniki termodinamika deyilir?

- qaynama prosesini
- hansı prosesləri öyrənən fənnə texniki termodinamika deyilir?
- soyutma prosesləri
- istilik enerjisini mexaniki enerjiyə çevirmə prosesini
- əritmə prosesini

666 Yeni beynalxalq ölçü vahidləri sistemində təzyiqin vahidini göstərin:

-

667 Universal qaz sabitinin ölçü vahidi necədir?

-

668 Qaz sabitinin ölçü vahidi hansıdır?

669 Q_1 ın halini hansı təzyiq təyin edir?

- mütləq təzyiq
- izafî təzyiq
- atmosfer təzyiqi
- manometrik təzyiq
- barometrik təzyiq

670 Qaz sabiti nədən asılıdır?

- qazın kütləsindən
- təzyiqdən
- temperaturdan
- qazın növündən
- sıxlıqdan

671 İdeal qazın əsas hal parametrləri hansılardır?

- m – kütlə, P_{iz} – izafî təzyiq, U – daxili enerji
- V – mütləq həcm, ρ – sıxlıq, t – temperatur
- V – mütləq həcm, m – kütlə, ρ – təzyiq
- v – xüsusi həcm, T – mütləq temperatur, P – mütləq təzyiq
- ρ – sıxlıq, m – kütlə, P_b – barometriq təzyiq

672 Əsas hal parametri hansıdır?

- temperatur
- daxili enerji
- entropiya
- konsentrasiya
- entalpiya

673 Mütləq təzyiqin barometrik təzyiqdən böyük olduğu halda mütləq təzyiq necə tapılır?

674 Aşağıdakı ölçü vahidlərinin hansı təzyiqin ölçü vahidi deyildir?

- mm.c.süt.
- Pa
- bar
- N

675 Beynəlxalq ölçü vahidləri SI sistemində təzyiqin ölçü vahidi hansıdır?

- mm.c.süt.
- Pa
- bar
- m.c.süt.
- N

676 Texniki termodinamikada qazlar neçə cür olur?

- üç
- iki
- bir
- dörd
- beş

677 Həcmin p və T dəyişənlərə görə tam diferensialını göstərin:

678 Təzyiqin v və T dəyişənlərinə görə tam diferensialını göstərin:

679 H₂O tənliyinin diferensial ifadəsini göstərin:

680 Qaz qarışığının əsas qanununu göstərin:

- Lambert qanunu
- Düpəre qanunu
- Hirn qanunu
- Maksvell qanunu
- Dalton qanunu

681 Hansı asılılıq Amaqa qanununu ifadə edir?

682 Universal hal tənliyini göstərin

- $p(M-b)=RT$
- $pv=RT$
- $pv=zRT$
- $pv=MRT$

683 İstənilən miqdar qaz üçün Klapayron tənliyinin ifadəsi göstərin:

- $Pb v = mRT$
- $Pv = \rho RT$
- $PV = mRT$
- $PT = v\rho$
- $PT = \rho RCv$

684 əsas hal parametrləri hansılardır?

- P,v,p
- P,v,T
- P,v,t
- P,V,T
- P,p,t

685 1 kq ideal qaz üçün Klapayron tənliyi hansıdır?

- $PV = \rho RT$
- $PV = RT$
- $Pv = mT$
- $P\rho = RT$
- $Pv = RT$

686 Normal texniki şəraitdə parametrləri hansılardır?

- 745 mm c.süt, 00C
- 735 mm c.süt, 150C
- 760 mm c.süt, 00C
- 760 mm c.süt, 150C
- 735,6 mm c.süt, 150C

687 Normal fiziki şəraitin parametrləri hansılardır?

- 735,6 mm c.süt, 150C
- 745 mm c.süt, 00C
- 760 mm c.süt, 00C
- 735 mm c.süt, 150C
- 760 mm c.süt, 150C

688 Seyrəkləşmiş qazın təzyiqi hansı cihaz vasitəsilə ölçülür?

- barometr
- vakuummetr
- hiqrometr
- pirometr
- manometr

689 Atmosfer havasının təzyiqi hansı cihaz vasitəsilə ölçülür?

- manometr
- vakuummetr
- barometr
- pirometr
- hiqrometr

690 İzafî təzyiq hansı cihaz vasitəsilə ölçülür?

- hiqrometr
- vakuummetr
- barometr
- pirometr
- manometr

691 Mütləq təzyiq barometrik təzyiqdən kiçik olduqda mütləq təzyiq necə tapılır?

692 Havanın nəmliyini təyin etmək üçün aşağıdakı cihazların hansından istifadə olunur?

- monometr
- Barometr
- anemometr
- termometr
- psixometr

693 Məkaniki enerjini hansı mühərriklər hasil edir?

- su turbinləri
- daxili yanma mühərrikləri
- elektrik mühərrikləri
- dizel mühərrikləri
- qaz turbinləri

694 Daxili yanma mühərriklərində hansı enerjidən istifadə olunur?

- daxili enerjidən
- məkaniki enerjidən
- istilik enerjisindən
- elektrik enerjisindən
- kimyəvi enerjidən

695 Real qazların daxili enerjisi hansı hal parametrlərindən aslidır?

- $U = f(v, Cv, T)$
- $U = f(P, v, Cp)$
- $U = f(P, v, \rho)$
- $U = f(T, v, m)$
- $U = f(P, v, T)$

696 İdeal qazların daxili enerjisi hansı hal parmetrlərindən asıldır?

- U = f(T);
- U = f(P);
- U = f(P τ)
- U = f(P v);
- U = f(v);

697 1 kq qazın itələmə işi hansı parametirlərdən asılıdır?

- T və i
- p və T
- p və V
- p və i
- T və s

698 İdeal qazın daxili enerjisi hansı parametrdən asılıdır?

- entalpiya
- xüsusi həcm
- temperatur
- sıxlıq
- təzyiq

699 Qazın texniki işini hansı diaqramda göstərmək əlverişlidir?

- iT diaqramı
- pT diaqramı
- pv diaqramı
- Ts diaqramı
- is diaqramı

700 Qaz karışığının tərkibinin verilmə üsulları neçədir?

- iki üsul
- üç üsul
- beş üsul
- dörd üsul
- bir üsul